

QARABAĞ

AZƏRBAYCANDIR



*"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir*

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 170 (6370) 21 sentyabr 2021-ci il Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

YAP-in Nizami, Xətai, Nəsimi və
Binaqadı rayon təşkilatlarının yeni
sədrləri partiya aktivinə təqdim olunub



Bax 4

Ermənistən ordusu: qətlər,
intiharlar və fərərililiklər girdabında

10 noyabr 2020-ci ildə atəşkəsin əldə
olunması ilə bağlı imzalanmış üçtərəfli
bəyanata rəğmən erməni ordusu məhv olmaqdə davam
edir və bu dəfə qeyri-döyük vəziyyətlərində...



Bax 11

Texnologiyadan istifadə
xəstəliklərə səbəb olur

Texnologiya həyatımızı asanlaşdırır rəqəmsal bir gücdür. Amma texnologiya asılılıqından söz düşəndə o, həyatı çətinləşdirən bir faktora çevirilir.

Telefonlar,
kompüterlər,
ağlı cihazlar,
oyun konsolları kimi rəqəmsal cihazlar...



Bax 5



Ermənistən
Rusiyadan gizlin
danışqlara başlayıb -
tezliklə sülh sazişi
imzalana bilər



Prezidentin xəbərdarlığı
nəyi dəyişəcək? - yarıtmaz
məmurlara güzəşt
olmayacaq



Şuşamızın sorağı musiqi
çələngləri ilə dünyaya yayılır



Buynuzu gicisən keçi və ya
gözgötürməzliyin son həddi!

Əslində, bu mövzuda yazmaqdan həmişə ehtiyatlanmışam.
Ən azından ona görə ki, eyni
dinə mənsubuq ve müstərək
tariximiz var. Bir də ona...



YAP Gənclər Birliyi
ən böyük gənclər
təşkilatı olaraq ölkə
gənclərini bir çətir
altında birləşməsini
hədəfləyir

YAP Gənclər Birliyinin
təşkilatçılığı ilə Şəki şəhərində gənclərlə...

Bax 2



Igor Korotchenko:
"Erməni lobbisinin
əsas istəyi Azərbaycanı
Rusiya ilə qarşı-qarşıya
qoymaqdır"

Hazırda Rusiya da daxil
olmaqla bütün ölkələrdə
ki erməni lobbisinin...

Bax 13



Küveyt mətbəuti
Azərbaycanın inkişaf
etmiş nəqliyyat
infrastrukturundan
yazıb

Bax 3



Ərdoğan
Paşinyanı qəbul
edəcəkmi?



Bax 14

Ekspertlər: "İrəvanın
BMT məhkəməsində
Bakıya qarşı iddiası
Paşinyanın
casbahlığına
dəlalət edir"



Bax 15

COVID pasportu
olmayan
taksilərin
fəaliyyəti
DAYANDIRILIR?



Bax 16



“Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər uğurla inkişaf edir”

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putina telefonla zəng etmişdir. Dövlətimizin başçısı Rusiya Prezidentini Həkim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətə təbrük etmişdir.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavonluğuna yönəlmış siyasetə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirmişdir.

Rusiya Prezidenti göstərilən diqqətə və təbrükə görə Prezident İlham Əliyevə min-



Azərbaycan və Rusiya Prezidentləri arasında telefon danışıği olub

nedarlığını bildirmiştir. Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.

Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putine başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirmiştir.

İordaniyalı jurnalist ölkəsinin Azərbaycanla dostluq əlaqələri barədə məqalə yazıb

Rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqina İordaniyanın “Əl Ənbət” qəzetində və Əlcəzairin “Əl Hərir” portalında ölkəsinin Azərbaycanla dostluq əlaqələri haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində iordaniyalı deputatların bu günlərdə Azərbaycanın kralıqdağı səfiri Eldar Səlimovla görüşündə bəhs edən jurnalist Əmman ilə Bakı arasında əlaqələrin yüksək səviyyəsində, həmçinin iki dost ölkənin əməkdaşlığının inkişafının böyük potensialından bəhs edib. İordaniya parlamentinin üzvləri və Azərbaycanın səfiri vurğula-



yıblar ki, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullanın səmimi dostluq münasibətləri iki qədim ölkə və onların min illərlə tarixə malik olan paytaxtları arasında yaxın əlaqələrin əsasını təşkil edir.

Məqalədə diqqətə çatdırılıb ki, İordaniya və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əmman dəfələrlə dəst ölkənin suverenliyini və ərazi

bütövülüyünü dəsteklədiyini bildirib, habelə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması ilə bağlı mövqeyini müdafiə edib.

Y.Neduqina iordaniyalı parlamentarilərin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın böyük potensialı olduğu fikirlərini sitat gətirib. Müəllif diqqətə çatdırılıb ki, hər iki dost ölkə yerləşdiyi regionda tolerantlıq, müxtəlif dinlərin mənşublarına hörmət rəmzi kimi tanınır və bu amil onların tərəqqisinin rəhnidir. Bu kontekstdə İordaniya ilə Azərbaycanın uyğun strukturları, universitetləri daha sıx əməkdaşlıq edə bilərlər.

Oqtay Bayramov

“The Gazette”: Azərbaycan və türk mənşəli amerikalılar 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsini anırlar

Amerikada çıxan “The Gazette” nəşrində ABŞ Azərbaycan icmasının üzvünün “Azərbaycan və türk mənşəli amerikalılar 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsini anırlar” sərlövhəli məqaləsi dərc olunub.

COVID-19 News Sports Opinion Food and Drink Obituaries |
HOME / OPINION
Azerbaijani-and Turkish-Americans remember 9/11
Aghosh Taghiyev
Sept. 17, 2021 4:00 pm
Sept. 11 was one of the darkest pages of our history. Just within a few hours and at four locations, nearly 3,000 people died as a result of a series of terrorist acts, instigated by ideological radicalism. The Azerbaijani- and Turkish-American communities are in constant remembrance of the victims and those who sacrificed their lives saving others.
For more than 50 years, thousands of Turks and Azerbaijanis fell victim to terrorist attacks by Armenian and Kurdish terrorist groups in Turkey and Azerbaijan, as well as in the United States and Western Europe. In 1988-1994, more than 27,000 Azerbaijanis were killed and close to a million displaced due to a military aggression from Armenia. On Sept. 11, President George W. Bush stated, "whether we bring our enemies to justice or bring justice to our enemies, justice will be done."
AZƏRTAC xəbər verir ki, materialda 11 sentyabr 2001-ci il terror aktlarından və 1990-ci illərdə ermənilərin Azərbaycana qarşı törətdiyi terrorizmdən bəhs edilir.

Məqalədə qeyd edilir ki, 2001-ci il sentyabrın 11-i Amerika tarixinin en keçəri səhifələrindən biri olub. Terror aktları nəticəsində bir neçə saat ərzində təxminən 3000 insan həlak oldu. ABŞ-in Azərbaycan və türk icmaları terror aktlarının qurbanlarının və başqlarını xilas edərkən öz həyatlarını qurban vermiş könüllülərin xatirəsini anırlar.

Materialda vurğulanır ki, 50 iddən artdıq muddətde erməni terror təşkilatları tərəfindən Türkiyədə və Azərbaycanda, həmçinin ABŞ-da və Qərbi Avropana töredilmiş terror aktları nəticəsində minlərlə türk və azərbaycanlı həlak olub. 1988-1994-cü illərdə Ermenistan tərəfindən hərbi təcavüz nəticəsində 27.000-dən çox azərbaycanlı öldürülüb, bir milyona yaxın azərbaycanlı öz yurdundan zorla qovulub.

11 sentyabr terror aktlarından sonra Prezident Corc U. Bush demişdi: “Bizim düşmənlərimizi ədalət məhkəməsinə verib-verməyəcəyimizdən asılı olmayıraq, ədalət qalib geləcək”.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi Amerika ictimaiyyətinin ABŞ və Azərbaycan arasında əməkdaşlıq və ikitərəfi münasibətlər, erməni təcavüzü və rəsmi Yerivanın separatizm siyaseti haqqında məlumatlandırılmasına üzrə yazılı kampanya çərçivəsində dərc edilib.



YAP Gənclər Birliyi ən böyük gənclər təşkilatı olaraq ölkə gənclərini bir çatır altında birləşməsini hədəfləyir



sialından ölkəmizin inkişafı namine bəhələnmək üçün təkcə intellektual imkanlar, bilik və bacarıqlar kifayət deyil. Eyni zamanda həmin potensialın sərgilənə bilməsi üçün gənclərə münbət şəraitin yaradılması, onlara meydən verilməsi çox vacib məsələdir. Bu gün Azərbaycanda Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyaseti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir. Görüşdə gəncləri maraqlandıran çoxsaylı ssullar da cavablandırılıb.

Qloballaşan dünyada sülhün olması və qorunması vacib amillerdəndir. Sülh bugünkü dönyanın, zamanın tələbine çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtiyaclar, beynəlxalq münasibətlər sisteminde davam edən gərginliklər mehz sülhün bərəqərə olunmasına tələb edir. Sülh elbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərinə anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinleşir. Mührabələr, zorakılıq, dini zəmində qarşıdurmalar, keşkin münaqışların yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söyklənən xarici siyaset kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrde Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasetini həyata keçirir. Azərbaycan regionun yegane ölkəsidir ki, düşünlümüş və milli maraqlara söyklənən xarici siyaseti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihəleri, regional integrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyatma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslerle çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmənməsinə dəyərlər töhfələr verir. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadıqdır.

MÜASİR VƏ MODERNLƏŞƏN AZƏRBAYCAN SÜLHMƏRAMLI NİYYƏTİ İLƏ DÜNYAYA NÜMUNƏDİR

Əlbəttə ki, bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasite sülhdür. Əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə emin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dincilik, sosial-iqtisadi və mədəni inkişaf var. Müasir və modernləşən Azərbaycan bu gün sülhmeramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm süren emin-amanlıq mühiti, sülh və həmrəylik, birləşəyəyiş tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Bele bir vaxtda Azərbaycan 21 sentyabr tarixini - Beynəlxalq Sülh Günü qeyd edir. Qeyd etmək lazımdır ki, BMT Baş Məclisi 21 sentyabri Beynəlxalq Sülh Günü olaraq, dəyişməz bir tarix kimi təsdiq edib. Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır və BMT həmin günü dünyadan bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr

Sülhün qorunması Azərbaycanda dövlət siyasetinin tərkib hissəsidir

Prezident İlham Əliyev: "Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadıqdır"



tarixli qərarı ilə bütün dünya tərefindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən, hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin New Yorkdakı qərargahının həyətində Yaponiya tərefində bağışlanmış "Sülh Zəngi" quraşdırılır. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərefindən topalanaraq, Xirosimə və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb. Hər il bu bayram, məhz "Sülh Zəngi"nin çalınması ilə başlayır.

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDE TARİXİ ƏDALƏT BƏRPA OLUNDU

Sülh təmin olunmadığı halda insanlar qorxu və vahimə içərisində psixoloji gərginliklər yaşaymış olurlar. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Günü qeyd edir. Özü de Zəfər yasaşan xalq kimi. Uzun illər idi ki, Ermənistandan Azərbaycan münaqışesi həll olunmamış qalıdır. Dünyanın ən tolerant, sülhsevər xalqı olan Azərbaycan Ermənistəninin təcavüzünün ağrıacısını yaşayır. 30 ilə yaxın işğaldə olan torpaqlarını azad etmək məqsədi ilə sülh danışçıları aparsa da, bu nəticəsiz qaldı. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışçılarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngel yaratmaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan respublikamızın münaqışının dinc vasitələrlə, beynəlxalq norma və prin-

siplər əsasında, sülh yolu ilə həllinə tərefdar olduğunu dəfələrle bildirirək, təcavüzkar Ermənistən tamamilə bunun əksini göstərir. Ermənistən, nəinki ateşkəsə eməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin təleblərini kobud şəkildə pozmaqdə davam edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqışının sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çerçivəsində həlli istiqamətində əməli işlər görəsə de, Ermənistən çirkin niyyətindən el çəkmedi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət bərpa olundu. Bu gün dünyada sülhə çağırışlar edirikdə, onda dinc sakinlərin - qocaların, qadınların və körək uşaqların qətl yetirilməsinə biganəlik göstərilməlidir.

"BİZ TARİXİMİZLƏ, MƏDƏNİYYƏTİMİZLƏ FƏXR EDİRİK"

Sülh Azərbaycanda dövlət siyasetinin tərkib hissəsidir və bu siyasetin əsası Ulu Önder Heydar Əliyev tərefindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərefindən ardıcıl surətdə davam etdirilir, bu siyaset Azərbaycanın beynəlxalq ələmdə imicini artırır. Ermənistən müharibədə minlərlə şəhid verməyimiz və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmamasına baxmayaraq, erməni kilsəsi hələ de Azərbaycanın paytaxtı Bakının mərkəzindədir.

Fərqli dinlərə və inanclarla mənsub insan-

rın əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadı Azərbaycanın 30 ilə yaxın bir zaman da erməni hərbi birləşmələrinin təcavüzkar siyaseti nəticəsində torpaqlarımız işğaldə qalmış və azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti aparılmışdır. Dünyada baş veren neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürürcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrərdir ki, məhrəban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçeklikləridir. Azərbaycan dinindən və irqindən asılı olmayaq, bəşər insanına məhəbbət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, məhrəbanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşidurma, yaxud da anlaşılmazlıq olmayışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, temir edilir. Biz bütün dini bayramlarını birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".

DÜNYAYA SÜLH GƏRƏKDİR!!!

Azərbaycan rəhbərliyi humanitar felakətlərin qarşısının alınması, öz yurdularından didərgin düşməş insanlara dünyadan istenilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam. Dünya insanını sülhə və ədalətə çağırır. Sülh və ədalət olan məkanda inkişaf da olar. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cəreyanların baş qaldırıldığı halda, Azərbaycan rəhbərləri həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadıqlı şübhə doğurur. Bu gün Azərbaycan yaşıdan, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaq, hər kəsi sülhə səsleyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada bəle bir soyqırımının təkrarlanması istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu sepiir. Qoy hər yandan sülh qoxusu gelsin, sülh və birləşəyəşşə temir olunsun. Münaqışə ocaqlarının alovlanmasının qarşısı alınsın. Buna dünya həmrəylik göstərməlidir. Dünyaya sülh gərəkdir!!!

Nəzakət ƏLƏDDİNQIZI

Küveyt matbuati Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan yazıb

malarının 84,1 faizi neft və qaz boru kəmərlərinin payına düşür, digərlər isə avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə həyata keçirilib.

Müəllif vurgulayıb ki, Azərbaycan son illər Gürcüstan, Rusiya və İran ilə bu ölkəni birləşdirən infrastruktur layihələrinin icrasına böyük həcmde sarımayələr yatırıb, eyni zamanda, 1902-ci ildən dəniz nəqliyyatı üçün istifadə olunan Bakı limanı əsaslı bərpa edilib, böyük iqtisadi potensiala malik Əlet Deniz Ticari Limanı salınıb. Bundan əlavə, 1878-ci ildə esası qoyulmuş və uzunluğu 2900 kilometr olan Azərbaycan dəmir yolları sisteminin Cənubi Qafqazın en böyük və irihəcmli sisteme çevrildiyi qeyd edilib. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gür-


cüstan və Türkiyənin dəmir yollarını birləşdirməklə, Cindən Avropaya qədər mənzillərin daşınmasına imkan verir.

Məqalədə, həmçinin beynəlxalq hava yollarının Azərbaycandan keçməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, daha 5 böyük beynəlxalq əhəmiyyətli hava limanının fealiyyət göstərdiyi bildirilib.



Yazida diqqət çətdirilək ki, Azərbaycan heyət dolu və imkanlar ölkəsidir. Tarixi ərs və multikultural dəyərlər yüz illər boyu qorunub saxlanılıb və zənginləşdirilib. Azərbaycanın insan potensialı, etraf mühitə və ölkənin düşünləmiş konsepsiyasına əsaslanan güclü iqtisadi inkişafi geleceyin təminatıdır.

Sonda Azərbaycan-Küveyt əlaqələrinə bəhs edilib. Vurğulanıb ki, Küveyt hərbi hərbi əlaqələrinin tezliklə bərpasına və Körfez bölgəsinə coğrafi yaxınlığın iqtisadi əlaqələrin hərtərəfli genişləndirilməsinə imkan verəcəyin böyük ümidi bəslənilir. Hər iki ölkənin neft məməlekəti olması və qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatlarını şaxələndirmək planları təcrübə məbədiləsini zəruri edən amillərdir. Azərbaycan Körfez ölkələri ilə Qafqaz regionunda köprü rolunu oynaya bilər. Bu məqsədə Azərbaycanda müasir infrastruktur və əlverişli iş mühiti formalaşdırılmalıdır. Xüsusən Küveyt kimi dost və qardaş ölkələr üçün əlverişli sərməyə mühiti yaradılmalıdır.



YAP-ın Nizami, Xətai, Nəsimi və Binəqədi rayon təşkilatlarının yeni sədrleri partiya aktivinə təqdim olunub



Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının Nizami, Xətai, Nəsimi və Binəqədi rayon təşkilatlarının yeni sədrleri Ramil Vəlibəyov, Vüqar Rəhimzadə, Azər Süleymanov və Vüsər İsmayılov ərazi partiya təşkilatlarının sədrlerinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub. SİA-nın verdiyi məlumatə görə, əvvəlcə YAP-ın rayon təşkilatlarının inzibati binasında ulu öndər Heydər Əliyevin abidəsinin önüne gül dəstələri düzülüb, ümummilli liderimizin əziz xatirəsi ehtiramla yad edilib.



bildirib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edirlər. Onun sözlərinə görə, öten illər ərzində dövlətimizin başçısı tərefindən həyata keçirilən ge-



lərini icra edən Qərib Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ra-



nişmiqyaslı islahatlar mü hüüm nəticələr verməkdədir.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilən VII Qurultayında mühüm qərarlar qəbul olunub. Belə qərarlardan biri də partyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapır. Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası

İdare Heyətinin iclasında partyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlerinin teyin olunması haqqında qərar qəbul olunub.

Tədbirlər zamanı Ramil Vəlibəyov, Vüqar Rəhimzadə, Azər Süleymanov və Vüsər İsmayılov çıxış edərək onlara göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildiriblər və bu etimadı la-yiqince doğrultmağa çalışacağına əminliyini ifade ediblər.

Eyni zamanda, tədbirlərdə Nizami Ra-yon İcra Hakimiyyəti başçısının selahiyet-

yon təşkilatlarının yeni sədrlerini təbrik edərək, gelecek fəaliyyətərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının üzvləri rayonların ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Qeyd edək ki, tədbirlər-də yerli təşkilatların gələ-




cək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyelər verilib.



Texnologiya həyatımızı asanlaşdırın rəqəmsal bir gücdür. Amma texnologiya asılılığından söz düşəndə ??o, həyatı çətinləşdirən bir faktora çevrilir. Telefonlar, kompüterlər, ağıllı cihazlar, oyun konsolları kimi rəqəmsal cihazlar həyatımızın ayrılmaz bir hissəsinə çevrildi. Xüsusilə bu cihazlar internetle birləşdirildikdə, insanların çoxu üçün saatlarla istifadə etməsi normal bir vərdiş halına geldi. SİA məsəla ilə bağlı araşdırma aparıb sosioloq, psixoloq və texnoloquq fikirlərini öyrənərək daha dolğun məlumat toplayıb. Texnologiya asılılığı söz mövzusunu olduqda, texnologiya daha məhdudiyyətsiz və ölçü olmadan istifadə olunur. Nəticədə insanlar fiziki, şəxsi və sosial problemləri ilə tək qalırlar.

Texnologiya asılılığının simptomları:

1. Yalnız bir neçə dəqiqə deyərək saatlar keçirmək
2. Ekran vaxtınız haqqında ətrafinizdakıla- ra yalan danışmaq
3. Uzun müddət kompüter istifadəsi səbəbindən fiziki problemlərdən şikayətçi olmaq
4. Anonim bir şəxsiyyətə sahib olmaq, in-



sanlarla internet üzərindən danışmağı üstün tutmaq.

5. Internetə girmek üçün yemek, dərs və ya randevuları leğy etmək.
6. Kompüter qarşısında çox vaxt keçirdiyiniz üçün özünü günahkar hiss etmək.
7. Kompüterdən uzaq olanda özünü ger- gin və boş hiss etmək
8. Gecə saatlarında kompüter qarşısında qalmaq

Texnologiya asılılığından yaranan problemlər

Fiziki şikayətlər

- gözlerde yanma
- boyun əzələlərində ağrı və sərtlik
- bədən duruş pozuqluğu
- əllərin uyuşması
- zəiflik

Sosial şikayətlər

- akademik nailiyyətlərin azalması
- şəxsi, ailə və məktəb problemləri



- vaxtı idarə edə bilməmək
- yuxu pozğunluqları
- yemək yeməmək
- fəaliyyətində azalma
- internet dostları xaricində təcrid

Bağımılılığa nəzarət üsulları

- Gündəlik internet istifadə saatlarını dəyişdirin
- Həftəlik internet istifadə cədvəlləri hazırlayın və onlara eməl olunmasını təmin edin
- Psiyoloji dəstək və ya ailə müalicəsi kimi üsulları tətbiq edin
- Etmək istədiyi, amma etmə imkanı olmayan fəaliyyətləri bir dəftərə yazın

Nə etməli?

- Uşaqlarınızı dostları ilə təbii yollarla tanış olmağa yönəldin və həməyəşid qurplarında ünsiyyət qurmalarını təmin edin.
- Övladlarınızı istedad və maraqlarına uyğun idman qollarına yönəldin

- Övladınızı dostluğunun dəstəkləyin, onları bir araya getirecək fealiyyətlər planlaşdırın
- Uşağınızın kompüter istifadəsini yoxlayın və virtual mühitdə dostları ilə tanış olun
- Kompüterlərinizdə təhlükəsiz internet tətbiqətmələri olduğundan əmin olun.



Nə etməmeli?

- Smartfon və planşetdən uşaqları təsəlli etmək və ya susdurmaq kimi vasitələrdən istifadə etmeyin.
- Uşaqların internetdən nəzarətsiz və uzun müddət istifadə etməsinə icazə vermeyin
- Yemək və çay saatlarında uşağa kompüter qarşısında xidmət göstərməyin
- Televiziya və ya internet kimi texnoloji cihazlara əsaslanan bir ev planı qurmayı.

qalarının şəkillərinə baxmaq xəstəliyidir. Sosial medianın artması və inkişafı bir insanın başqa bir şəxsin şəkline baxmasını asanlaşdırır. Bu səbəbdən başqalarının paylaşıdığı fotolarla baxmaq qəcilməzdir. Ancaq saatlarla başqalarının şəkllerinə baxmaq özünə inam-sızlığa və özünə hörmətin azalmasına səbəb olur.

6. Cheesepudding

Texnologiya xəsteliklərdən biri olan Cheesepudding, internetdə olarken MP3 yüklemə hallarıdır. Amma maraqlısı odur ki, adam o qədər MP3 yükleyir ki, eksəriyyətini dinləməyə vaxt tapmır. Beləliklə, bu vəziyyəti bir növ MP3 yüksəmə adlandırmış olar. Diger tərəfdən, bu gün "Spotify" kimi platformaların olması, cheesepudding xəstəliyinin azalmasına səbəb oldu.

7. Internet qəzəbi

Internet qəzəbi, ehtimal ki, hamımızın yaşıdıği bir şeydir. Bu sinir müvəqqəti problemlərdən və ya istifadə etdiyimiz texnoloji cihazların zəif performansından qaynaqlanır. Bu səbəblərdən, əsəbileşənə ??insanın özüne və ətrafindakılara emosional və mənəvi olaraq zərər verməsi qacılmalıdır.

8. Selfit

Kamerallı telefonlar çıxdıqdan sonra şəkil

dər rahatdır. Amma biz qarşılığında öz saqlamlığımızı qurban veririk, gözümüz, fiziologiyamızı, fizioloji quruluşumuzun deyişməsi prosesini hamımız bilirik. Onurğamızın əyrliliyi, getdikcə insanların donqar vəziyyətə gəlməyi, ibtidai insan skeletine bənzəmeyimiz, yəni, hamısı göz qabağındadır. Hamımız her şeyin fərqindəyik. Sadəcə, onun ziyanları ilə barışmışıq. Çünkü, heyatımızı qazandığımız tutalı, işimiz olsun, maraqlarımız olsun, məşguliyyətimiz olsun, bize gelir gətirən çox şeysə görə kompüterə boreluyuq. Bu səbəbdən də onu heyatımızdan çıxarmaq bize faciəli görünür. Onsuz özümüzü təsəvvür edə bilmirik. O olmadan nəsə etməyə çətinlik çəkirik. Sadəcə, istifadəni minimuma endirmək, eger işimiz bitdə kompüterin qarşısından qalmaq, lazım deyilsə, istifadə etməmək lazımdır. Asılı vəziyyətə gəlmək təbii ki, xəstelik baxımından təhlükəli vəziyyətlərə səbəb ola bilər".

Son olaraq psixoloq Vüsala Əmirəslanova məsələnin psixoloji yanlarına toxub-nub: "Son dövrlər işlərin onlayn olması, ümumiyyətə, kompüterə tələbatın artırması, bütün işlərimizin kompüterlə görülməsinə görə insanlar demək olar ki, saatlarla kompüterin qarşısında olurlar. Əsas da öyrəsmək üçün çox işlədilməlidirki, el öyrəşsin, sonra digər

Texnologiyadan istifadə xəstəliklərə səbəb olur



Onu da qeyd edək ki, texnologiyadan asılılığımızda bir sıra ciddi xəstəliklərə səbəb olur:

1. Ego (narsizm)

Ego, insanların axtarış panelində öz adalarını axtdıqları və internetdə özleri haqqında olan hadisələri izledikləri bir vəziyyətdir. Bu insanlar internetdə haqqında deyişən hər şeyi bilmək isteyirlər. Texnoloji xəstəliklərdən biri olan "ego sörf", onlayn narsizm kimi də tanınır. Narsizm isə özünə aşiq olma vəziyyəti olaraq izah edilir.

2. Kiberkondrik

Şəxsin əldə etdiyi məlumatlarla özünü müalicə etməsinə kiberkondrik deyilir. Bundan əlavə, bu vəziyyəti yaşayan insanlar günlərlə, hətta həftələrlə internetdə mezmən axtarırlar. Əlbətə ki, aşardıraq və öyrənmək yaxşıdır. Ancaq hamımızın bildiyimiz kimi internetdə həm doğru, həm də yalan məlumatlar var. Bu səbəbdən yalan məlumatlar işığında həkim oyunu oynayaraq özünü diaqnoz qoymaq bir çox problemdə səbəb olur.

3. Fomo

Texnologiya xəstəliklərdən olan Fomo, inkişafçıları izləyə bilməmək və ya itkin düşmək qorxusu olaraq bilinir. Bu vəziyyəti yaşayan insan heç bir inkişafı izləyə bilməməyi özü üçün böyük bir çatışmazlıq hesab edir. Bu səbəbdən daim narahatlıq və peşmənlək hissələri yaşayır. Sosial mediada dostlarının vəziyyəti haqqında daima məlumatlandırılmaq istəyirler.

4. Nomofobiya

Elektron xəstəliklər arasında olan nomofobiya, mobil telefonundan əlaqənin kəsilmə qorxusudur. Yəni, bu vəziyyəti yaşayan şəxs heç vaxt telefonundan uzaq durmaq istəmir. Telefondan uzaqlaşsa qorxur və çaxnaşmaya başlayır. Bundan əlavə, bu çaxnaşma başlıca cəllənmə, nefəs darlığı və titrəmə kimi hallara səbəb olur.

5. Fotolurking

Fotolurking, sosial mediada saatlarla baş-

çəkmək ən çox yayılmış hadisələrdən biri olur. Amma elə insanlar var ki, hətta yuxudan duranda və yolun ortasında belə şəkil çəkdirlər. Bu vəziyyətə, şəkil çəkmək daimi bağışlılığı "selfitis" deyilir. Selfit ən çox yayılmış texnoloji xəstəliklərdən biridir. Əslinde hər kəsin ətrafında selfitdən əziyyət çəkən birini tapmaq mümkündür.

Məsələ ilə bağlı **Bakı Slavyan Universitetinin müəllimi Alpay Əhmədov** öz fikirlərini bildirib: "Kompüterin ən böyük fəsadı bel




əğrısıdır. Ən azı 3 saat kompüter qarşısında oturmaq belə bu ağrıya kifayətdir. Həmçinin, əsas fəsadlardan biri de gözün zəifləməsidir. Göz əzələləri çətin işləyir. Miyopiya ildən-ile cavanlaşır və bu həqiqətən kompüterlərin, telefonların və tabletlərin populyarlaşması ilə əlaqəsini inkar etmək olmaz. Yaxşı ola ki, gecədən sonra kompüter qarşısında zaman keçirməyələr. Bu da çox ziyandır. Həmçinin bu, insanlar internet və kompüter asılılığı yaradır".

Sosioloq Lale Mehralı işə öz fikirlərini bu cür ifadə edib:

"Biz kompüterin həyatımıza girməyinə nə qədər zerər vurdugunu da fərqinə vardıq. Düzdür, onun vasitəsilə sağlamlığımızı qurban vərək işlərimizi daha rahat həyata keçirə bilirik. Əvvəl arxivdə nə işə axtaranda günlər, saatlar, hətta bəzən həftələr sərf etmək lazımdır. İndi axtardığımız məlumat bir klikin, bir düymənin ucundadır. Kompüterin insan həyatında istifadəsi o qə-

şələri daha tez yerinə yetirə bilsinlər. Bəzən müəyyən yazı işləri, hesablamalar var ki, saatlarla, hətta bütün gün ərzində kompüter arxasında oturmalı olurq. Bu da fəsad olaraq, göz xəstəlikləri, skolioz, bel xəstəlikləri, kifozyəni, onurğa sütununu xəstəlikləri və göz xəstəliklərinə səbəb olur. Amma, bundan əlavə, yəni çox kompüter qarşısında olmaq şüalanmaya səbəb olduğuna görə saçları da tökürlər. Həmçinin, dəri qurumasına səbəb olur. Ümumiyyətə, çalışmaq lazımdır ki, mütəmadi yox, ara vere-verə işlərini davam etdirsinlər. Düzdür, əlavə insanlar var ki, sərf işləri kompüterlərdir. Ən azından iş saatlarında da arada kompüterin qabağından durmaq, növbəli şəkildə işləmek lazımdır və evə gələndə artıq kompüter, telefondan uzaq olmaq lazımdır. Çünkü, işdə kompüter, eve də kompüter və yaxud da əger telefonla məşğul olurlarsa, bu bütün günü şüalanma, bütün günü diqqətin ora yönəldirilmesi deməkdir. Əsas psixoloji fəsadlarınndan biri budur ki, insanlar ətraf aləmdən demək olar ki, təcrid olurlar. Yəni, kompüterdə çox vacib iş görərkən biz diqqətimizi ancaq ona fokuslayırıq, yəni, bizim üçün kənarı hiss etmək, eşitmək çətin olur. Buna görə də bizdə yəni asosiallaşma, insanlardan, ünsiyyətdən qaçma, ondan əlavə ancaq işinə odaklanması və yaxud da iş deyilsə, nəyəsə baxırsa fikrini ora yönləndirmə problemi yaşayırıq. Yəni, biz kənarı hiss edə bilmirik və bu da özüne qapanmaya səbəb ola bilir. Uşaqlarda daxili nitq formalılaşır, insanlarla danışırlar, özləri özləri ilə danışırlar, böyüklerde utancaqlıq kompleksi, insanlarla ünsiyyətə girməmə, qaçma hissi yaranır".





Suşa 28 illik zamandan sonra yenidən musiqi etdi. Xarıxən böyük musiqicilər nəslə yetişdirən bu məkanda keçirilən "Xarıbülbül" festivali bütün dünyaya səs saldı. Buranın hər ağacı, hər qayası, axar suyu bu musiqinin avazı ilə nəfəs almış, bu musiqi qayaların, divarların, lal daşların da yaddaşına homusdur. Əsrlərin yaddaşı var bu diyarda. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə müzəffər ordumuz 44 Günlük Vətən müharibəsində həsratində olduğumuz torpaqlarımızı geri qaytardı. Bu gün Şuşa yeni bir ab-havadadır. Abadlıq-quruculuq işlərinin, yeni infrastrukturun yaradılması, tarixi-mədəni dini abidələrin bərpə və inşası və s. Şuşada böyük bir həyatın canlanmasıdan xəbər verir. Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalandırılması, Novruz bayramında Şuşada yandırılan tonqal bu torpaqdə Böyük qayıdışın işığı idi. İndi toy-büsata bürünüb Şuşamız. Öz köklüşəcərli insanların qucaq açıb. Buranın hər qarışında qan izi olduğundan Şuşa bizim üçün bir and yerinə, mütqəddəs məkana çevrilib. Şuşamız bayram libasını geyinib. Gözəl ifa, klassik musiqi bütün aləmə dolaşır. Şuşa sentyabrın 18-də yenidən toy-büsata büründü. Xalqın milli və klassik musiqisi dağlı-dərələri aşdı. Hər kəsin könlü



yerində ucaldılıb.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi

Ulu Önder Heydər Əliyevin Fərmanına əsasən, 1995-ci ildən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər Ordumuzun rəşadəti sayesində Şuşada təşkil edilib. Bu festivala yalnız Üzeyir bəyin vaxtı yaratdığı ansambl deyil, həmçinin ölkənin aparıcı sənətkarları, xalq və emekdar artistləri, tanınmış ifaçıları qatılıb, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa ediblər. Fikret Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasil Adigözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların əsərləri səsləndirilib. Sentyabrin 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı zəngin programında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı,

Şuşamızın sorağı musiqi çələngləri ilə dünyaya yayılır



xoş oldu. Ruhu bu məkanlarda dolaşan insanlar azad, rahat nəfəs alırlar. Şuşada ilk dəfə Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Bu konser avqustun 29-da Azərbaycan Prezidentinin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında baş tutdu. Mədəniyyət Nazirliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nümayənde heyeti-nin üzvləri xalq artisti Bülbülün evini və Nətəvan bulğanını ziyarət etdilər. Şuşalılar Nətəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəlləri öününe gül dəstələri qoyaraq ziyarət etdilər. Bundan qurrıverici nə olabilər? Həsrətlə gözəldiyimiz Şuşamızın, "Qafqazın Konservatoriyası"nın torpağındayıq. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada. Bu yerləri gəzmək xoş olmaqla yanaşı, bir təssüs hissi də oyadır insanda. Bir zamanlar mədəniyyət abidələri ilə seçilən Şuşamız erməni işgalçıl-



ları tərəfindən dağıdırıldı, tar-mar olunubdu. Erməni işgalçılının izi var hər qarışında. Tarixi, mədəni abidələrimiz dağıdırıldı, ev müzeyleri qaret edilib. Uzun iller idи ki, heykəlli gülənmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz dəma yurdularına qayıdacaqları günü gözləyirdilər. Belə ki, donmuş üzlər hərəkətə geləcək, uzaq kimi görününen yollar bir addımlıqla olacaqdı. Gülənmiş bu büstlər erməni vandalizminin şahidleridir. Cansız heykəllərə gülə ataraq qıymətli heykəlləri, mili memarlıq abidələrini, müzey əşyalarını güləbəran et-

mışdır. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən önce qeyd etmişdi ki, ərazi bütövlüyü-müz bərpə edildikdən sonra Üzeyir Hacıbəylinin, Nətəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri ar-tıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayırlar. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Nətəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbay-



can bəstəkar Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Xatırladaq ki, 1985-ci ilde Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətlə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanın abidə 1992-ci ilde Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizmına məruz qalaraq tamamilə mehv edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fonduğun dəstəyi ilə büründən hazırlanın heykəl Şuşa şəhərində öz əvvəlki

ABŞ və Polşadan dəvət olunmuş musiqicilərin də çıxışları yer alıb. Bundan əlavə, 44 Günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaeti nəticəsində tarixi ədalət bərpə edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzəre alınaraq, builk festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirildi. 28 ildən sonra Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri yenidən səsləndirildi. Vaxtılı "Leyli və Məcnun" operasına şahidlik edən Şuşa yenidən tarixi günlərinə qovuşur. Bütüt dünya bu səsi eşidir və gözəl Şuşamızın sorağı musiqi çələngləri ilə dünyaya yayılır, el-el, oba-oba dolaşır. Şuşa öz övladlarını yenidən ağışuna alır.

Zümrüd BAYRAMOVA



- Sadiq müəllim, "Əsrin müqaviləsi"nin bağlanmasından 30 il yaxın vaxt keçir. Bu müqaviləni necə qiymətləndirirsınız?

- "Əsrin müqaviləsi" adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirərkən bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektlərdən. Heç kimə sirr deyil ki, 1990-ci illərin əvvələri Azərbaycanın siyasi həyatı tələtümələr və təbəddülətlər dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidlə tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla həkimiyyətə gətirmişdi. Həmin dönmələrdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminde mövqeyi yeni-yeni möhkəmənməye başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasında həlledici amile çevrildi. Bele ki, sovetlər birliyinin idare edilməsində iştirakçı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylediyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoyma. Bu epoxanın adı Heydər Əliyev epoxası idi.

Azərbaycanın siyasi həyatının yeni dövrü məhz müstəqilliyimizin qorunub saxlanması və möhkəmənməsinin diqət edirdi. Yeni dövrdən super güclərinin təmsil olunduğu sözügedən transmilli neft müqaviləsinin bağlanması ilə özünün pik səviyyəsinə çatmışdı. Xatırlayırsınızsa, məhz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında uzunmüddətli atəşkəs razılaşması əldə edilmişdi. Bundan 4 ay sonra isə artıq "Əsrin müqaviləsi"nin reallaşması baş vermişdir. Büyük siyasi xadim Heydər Əliyev bütün dünyaya Qərble Rusiya arasında balanslaşdırılmış siyaset yürüdəcəyini elan etdi. 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş "Əsrin müqaviləsi"də Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiye, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiye Petrolleri, Pennzoil, ITOCHU, Ramco, Delta iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinasının əsasını qoyma. "Əsrin müqaviləsi"ni imzalayan dövlətlərən 3-ü - Rusiya, ABŞ və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Mühərbi şəraitində olan bir dövlət üçün bu çox vacib amil idi. Artıq bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional dəyil, global bir məsələyə çevrildi. Qafqazın lider dövləti olan Azərbaycanın regionda həlledici söz sahibi olması, ümumqafqazın inkişaf perspektivlərinin məhz Azərbaycandan asılı olması müqavilənin regional və geosiyasi leytmotivine çevrildi.

Heydər Əliyev epoxası ilə başlayan və Ümummilli lider tərəfindən "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" şərəti ilə həyata keçirilən iqtisadi siyaset yeni dövrün gerçikliklərini özündə ehtiva edirdi və bu iqtisadi siyasetin mərkəzində məhz neft amili durdurdu.

- "Əsrin müqaviləsi"ni doğuran tarixi şəraiti qiymətləndirdiniz, bu müqavilənin baş tutmamasına hansı təhdidlər var idi? Bu barədə nə deyə bilərsiniz?

- Xatırlayırsınızsa, bu müqavilənin baş tutmamasında maraqlı olan qüvvələr həmin ərefədə Azərbaycanda siyasi qətlər və terrorlar həyata keçirdilər. Lakin Heydər Əliyevi terror aktları ilə Azərbaycanın taleyülü bu layihəni həyata keçirməkdən çəkindirə bilmədilər. Bu müqavilənin Azərbaycanın gələcək iqtisadi strategiyasının müəyyən edilməsindən qədər mühüm rol oynayacağını müəyyənləşdirən böyük siyasi xadim Heydər Əliyev bütün tehdidlərə sınaq gərərək, öz prinsipial mövqeyindən geri çəkilmədi və layihəni gerçəkləşdirməyə nail oldu.

- Sadiq müəllim, Siz Ümummilli lider tə-

"Əsrin müqaviləsi" Heydər Əliyev neft strategiyasının zəfər təntənəsidir

rəfindən balanslaşdırılmış xarici siyaset kursundan danışdırız, bu siyasetin iqtisadi bazasını nə təşkil edirdi?

- Şübəsiz ki, dünya siyasi liderləri içərisində böyük nüfuzu olan ümummilli lider Heydər Əliyev vaxtı ilə SSRİ-ni idare eden şəxslərdən biri kimi dünyanın siyasi mənzərəsini və gerçiliklərini yaxşı dəyərləndirən siyasetçi idi. Heydər Əliyevin "Əsrin müqaviləsi" vasitəsilə əks qütbərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda qardaş Türkiyə ilə münasibətlərdə "qızıl orta"nı tapa bilmə bacarığı heyranlıqla qarşılındı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük kaptalı insan kapitalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Görülən bütün tədbirlər qeyri-neft sektorunun inkişafına xidmət edirdi. Azərbaycanın ən böyük kaptalı insan kapitalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş bu fikir

qeyri-neft sektorunun inkişafını necə qiymətləndirirsınız?

- Müqavilənin gerçikləşməsi plan üzrə nəzerde tutulduğu müddətdə heyata keçirməyə başladı. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu daxil edildi. Görülən bütün tədbirlər qeyri-neft sektorunun inkişafına xidmət edirdi. Azərbaycanın ən böyük kaptalı insan kapitalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş bu fikir



Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının NTK-nin üzvü Sadiq Qurbanovun yap.org.az-a müsahibəsi

nın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas amil olaraq temel prinsipe çevrilmişdir. Burada Türkiye-Azərbaycan münasibətlərinə də xüsusi diqqət yetirilmə lazımdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiye, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmenistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin əkilişli haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin Türkiye və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisine başlanılmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin en böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tətənəli açılış mərasimi keçirildi. Göründüyü kimi, Qərble-Rusiya arasında "qızıl orta"nın müəyyənləşdirən ümummilli lider Heydər Əliyevin Türkiyəye yönelik jestləri isə milli maraqlar çərçivəsində principial əhəmiyyət daşıyır.

- Neft kontraktlarının bağlanması və yeni neft strategiyasının müəyyənləşdirilməsində həmin dönmələrdə Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti, həzirki Prezident İlham Əliyevin rələnecə qeyri-neft sektorunun inkişafını bilərsiniz?

- Cox maraqlı məqama toxundunuz. Heydər Əliyevin ailesində böyümüş Prezident İlham Əliyevin siyasi fealiyyətinin qızıl dönmələrindən biri kimi məhz neft siyasetinin düzgün müəyyən edilməsində qatqışını hesab edə bilərik. Cənab İlham Əliyevin prezidentlik dönməndə isə həm ona miras qalmış bu uğurlu daxili və xarici siyasetin davam etdirilməsi, həm də ölkənin müdafiə potensialının artırılması neticəsində ərazi bütövlüyü təmin olundu. Cənab Prezidentin fealiyyətinə toxunarkən onun 2000-ci illərdən sonra Avropa Şurasındaki fealiyyəti, yüksək tribunlardan erməniləri ifşa etməsi, yüksək diplomatik bacarığı ilə erməni hökumət başçılırların auditoriyalar qarşısında çətin durumlara salmasının şahidi olduq. Xüsusi şəhər, xarici siyaset kursunun düzgün müəyyən edilmesi, Qoşulmama Herakatına üzvlüyü, pandemiya və digər təbii fəlakətlər zamanı onlara ölkəyə yardım etməyimiz, ən əsası isə düşmən üzərində qələbənin təmin edilməsi cənab Prezidentin tarixə qızıl hərflərlə yazdığı səhifələr, həmçinin düzgün neft strategiyasının getirdiyi siyasi dividentlərdəndir.

- Neft gəlirlərindən səmərəli istifadə və

Azərbaycanın dövlət siyasetinin əsas prioritetini təşkil edir. Özünü sosial dövlət elan edən Azərbaycan Respublikasında heyata keçirilən bütün layihələrin mərkəzində mehz insan amili durur. Əlbətə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq, təsadüfi deyil ki, Azərbaycanın dövlət bütçesinin böyük bir hissəsinin neftdən əldə edilən gelir təşkil edir. Lakin qeyri-neft sektorunun inkişafı dövlətimizin ən vacib iqtisadi prioritetlərindəndir. Neftdən əldə edilən gelirin qeyri-neft sektorunun inkişafına yönəldilmesi iqtisadiyyatın dinamik inkişafını təmin etməkdədir. Bütün sahələrdə, ilk növbədə informasiya texnologiyaları, innovasiyalar olmaqla, neftdən əldə edilən gelirlə sərməyə qoyuluşunun şahidi olurq. Həmçinin, bir istiqaməti xüsusi şəxsiyyət qeyd etmək istəyirəm: neft sahəsində çalışan kadrların hazırlanmasına sərməyə qoyuluşunu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin təhlükəsizliyini tehdid edən hallar sırasında peşəkar insan ehtiyatlarının çatışmazlığı xüsusi ilə vurğulanmışdır. Konsepsiya görə peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütəreqqi təhsil sisteminin inkişafındakı və idarə edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə menfi təsir göstərə bilər. Bu təhlükənin aradan qaldırılması istiqamətdən görülen işlər arasında neft sənayesində milli kadrların hazırlanması da məhz rol oynayır. Bu sahədə uzun illər fealiyyət göstərən Azərbaycan Neft Akademiyasının rolunu da məhz olmaz. Lakin bu ali məktəblə bərabər yeni yaradılmış Ali Neft Məktəbinin yeni çağırışlara cavab verən müasir milli kadrların hazırlanmasında qatqış böyükdür. Ümumilikdə, qeyri-neft sektorunun inkişafını aşağıdakı kateqoriyalara ayırmak olar.

1) Neft kapitalının insan kapitalına çevrilmesi.

2) Təhsilin, mədəniyyətin və idmanın inkişafına yönəlik layihələr.

3) İnfrastruktur və nəqliyyat daşımaları layihələri.

- Sadiq müəllim, son dövrlər qeyri-neft sektorunun əsas diqqətən istiqamətlərindən biri olan alternativ enerji mənbələri ilə bağlı layihələr sizin tərəfinizdən bir neçə dəfə səsləndirilmişdir. Bu sahənin inkişaf perspektivini necə görürsünüz?

- İqtisadi rentabelliyyi və dayanıqlığı baxımdan alternativ enerji mənbələri son dövrlər bizim regionda da aktuallıq qazanmaqdadır. Bu enerji növünün qaynaqlarının təbiət olması

bu sahənin səciyyəvi xüsusiyyətidir. Ümumiyyət deyə bilerik ki, son illərdə aparılmış islahatların bir hissəsi bərpələnən enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüsler uğurla reallaşdırılıb və bərpələnən energetika sahəsi son dövrlərdə yaşlı iqtisadiyyatın inkişafında önemli yer alıb. Bu gün xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Məsələn, işğaldan azad edilmiş regionlارımızın bərpəsində alternativ enerji mənbələri ilə bağlı məşhur olan "ACWA Power" və "Masdar" şirkətləri ilə 500 milyon dollarlıq müqavilə bağlanması dövlətimizin bu sahənin inkişafında maralı olduğunu göstəricisidir. Bu müqavilələr Azərbaycana sərməyə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlığını təmin edəcək. Bərpələnən enerji istehsalı ölkəmizdə yaşlı iqtisadiyyatın inkişafına töhfə verəcək. Bu sahənin inkişafını şərtləndirmək üçün Milli Məclisde bir neçə yeni qanun da qəbul edilib. Elə keçən yaz sessiyasında "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul etdi. Heç şübhəsiz ki, bu sahənin inkişaf perspektivləri möhkəm təməllər üzərində qurulmalı və inkişaf etdirilməlidir.

- Sadiq müəllim, ekspertlər postneft dövrü ilə bağlı müxtəlif fikirlər səsləndirir. Bu barədə sizin fikirlərinizi bilmək məsələdir.

- Bəzi hallarda postneft dövrü ilə bağlı pessimist təhlillər rastlaşırıq. Hesab edirəm ki, postneft dövrü ilə bağlı ən ciddi şəkildə Azərbaycan dövləti, onun rəhbəri cənab İlham Əliyev düşünür. Qeyri-neft sektoruna qoyulan sərməyə, müxtəlif sahələrin inkişaf etdirilməsi bunun bariz nümunəsidir. Bir məsələni de xüsusi vurğulamaq istəyirəm ki, 2017-ci ilde "Əsrin müqaviləsi"nin iştirakçısı olan subyektlərlə yeni pay bölgüsü ilə bağlı müqavilə müddətinin 2050-ci ilə kimi uzadılmasının, postneft dövrünün yaxın gelecekdə aktual olmamasından xəber verir. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti, onun uzaqqören, müdrik Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın düşünülmüş siyasetləri sürətli iqtisadi inkişafə təminat verir. Odur ki, bu mövzuda narahat olmağa dəyəmez.

Bu siyasetin nəticəsidir ki, Azərbaycan 4-cü sənaye inqilabının regional mərkəzinə çevrilmişdir. Bu isə Azərbaycanın möhkəm iqtisadi və siyasi teməlləri üzərində olduğunu, Qafqazın lider dövləti olmaqla, dünyanın qabaqcıl inkişaf etmiş ölkələri arasında ön sıralarda özüne yer tutacağı göstərir. Təsadüfi deyil ki, artıq "ağlılı hökumət", "ağlılı şəhər", "ağlılı kənd", "ağlılı fabrik", "ağlılı avtomobil", "ağlılı telefon" kimi konsepsiylər həyatimda da çox görünməyə başlayıb. Onu da qeyd edim ki, Azərbaycan gençlər ölkəsidir, yeniliyə açıq cəmiyyəti vardır. Hesab edirəm ki, hətta pessimist ekspertlərin proqnozlari doğrulsada belə, biz, xalq, millət olaraq postneft dövrünə hazırlıq.

- Sadiq müəllim, Yeni Neft Strategiyası Azərbaycana nə qazandı?

- Azərbaycanın iqtisadi potensilinin ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən məhəribəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmışda məhz bu siyasetin düzgün qurulması həlledici rol oynadı. Vaxtılıq ümummilli lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev t

“Əsrin müqaviləsi” və Neftçilər Günü

Neftçilər Günü - neft-qaz sahəsində çalışanların peşə bayramıdır. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Azərbaycan ilk defə iddi, 6 ölkəni təmsil eden dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoyma, xarici sərmayədarların Azərbaycana axınıni sürətləndirdi. “Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. “Əsrin müqaviləsi” tezliklə öz bəhəresini verdi.

1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasılatına başlandı. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasılatına başlandı. “Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlardır: “AMOKO”, “Yunokal”, “Pennzoil” (ABŞ), “British Petroleum,



“Remko” (Böyük Britaniya), “Statoyl” (Norveç), “LUKoil” (Rusiya), “Türk Petrolları” (Türkiye), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə “İtoçu” (Yaponiya), “Exxon”, “Amerada Hess” (ABŞ) şirkətləri də qoşuldu.

Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsində ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il məsi imzalandı.



2002-ci il avqustun 18-də Sanqaçal terminalında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il məsi imzalandı.

məni imzalandı. Ümumlu uzunluğu 1762 km olan Kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiye ərazisindən keçir. Kəmər ilde 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir. H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiyənləndirilərək “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinə onun adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si “Neftçilər Günü” kimi qeyd olunur.

Neftçi deyəndə bəzən yanlış olaraq yalnız quydadan neft hasil edən insanı nəzərdə tuturlar. Qazacı da, təmirçi də, operator da, geoloq da, geofizik də, bu sahədə çalışan inşaatçı da, rabitəçi də neftçidir, böyük



neftçilər ordusunun üzvüdür. Bu gün neft, bizim hər birimizin həyatından, taleyindən keçir. Çünkü ölkənin sosial-iqtisadi inkişafında neft amili həllədici rol oynayır. Neftdən əldə edilən gəlirlər Azərbaycanda yeni infrastruktur yaradılır, xaricdən heç bir kömək almadan qlobal layihələr reallaşdırılır, qeyri-neft sektorunu inkişaf etdirilərək iqtisadiyyat saxələndirilir.

Ümummilli lider Heydər Əliyev neftçinin Azərbaycanda həmişə ən şərəfli peşələrdən birinin sahibi olduğunu demmişdir. Bu, indi də belədir. SIA Neftçilər Günü ilə bağlı araşdırma apararaq deputatların və uzun müddət neft-qaz sektorunda çalışmış neftçini fikrini

öyrənib.

Məlum gün münasibəti ilə ömrünün 24 ilini bu sahəyə həsr edən Nahid Məmmədovun fikirlərini öyrəndik. Gəlin, ilk önce onun haqqında məlumatlanıq: Nahid bəyin 49 yaşı var. Ailəli və bir övlad sahibidir. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1995-ci ilde bu akademiyanın neft-qaz mühəndisliyi fakültəsində məzun olub və təyinat alaraq “Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi”ndə operator vəzifəsində çalışıb. Daha sonra o, Nəriman Nərimanov adına Abşeronneft Neft-Qaz Çıxarma İdarəsində qaz hasılatı üzrə mühəndis vəzifəsində çalışıb. O, yalnız mühəndislikle kifayətlənməyərək həmçinin, bir sıra müxtəlif vəzifələrdə də iş icra edib. Hal-hazırda isə neft-qaz hasılatı üzrə usta vəzifəsində çalışır.



Onun işi nə qədər ağır və çətin olsa da, bunu sevərək edir: “Bildiyimiz kimi, neftçilərin əksəriyyətində həyatının yarısı dənizdə keçir. Hər iş kimi bu sahənin də özünəməxsus çətinlikləri var. Amma bunu qorxulu, riskli adlandırmaq olmaz. Çünkü adı bir misal çəkək, məsələn, dülger işi. Dülger də ani bir diqqətsizlik edərsə, əlini, qolunu itirə bilər. Bele hallar az olmayıb. İndi belə hadisələrə görə deyə bilerik ki, heç kim dülger olmasın, təhlükəlidir, ya qorxuludur? Əlbəttə ki, yox. Elecə də bizim işimiz. Sadəcə olaraq diqqətli, məsuliyyətli olmaq lazımdır” deyən Nahid bəy də məhz belə neftçilərdən.

O, bəzən elə olub ki, hava şəraiti ilə bağlı olaraq aylarla eve getməyib. Daha doğrusu, gedə bilməyib. Nahid bəy deyir ki, bu sahəni seçən insan möhkəm iradəli, qoçaq, döyümlü və ən əsası, sağlam ruhlu olmalıdır.

N. Məmmədov sözlərinə belə davam edib: “Biz hamı kimi, hər sahədə durub işə getmirik. Bu tərəfdən işimiz nisbətən rahatdır. Amma hamidan fərqli olaraq bir gün evdən çıxıb, 15 gün, bəzən bir ay sonra evə qayıdırıq. Bəzi hallarda bir ay işdə, bir ay evdə olurq. Çətinliklərimiz də olur. Ancaq bunlar müvəqqətidir. İşini sevərək görürsənse, hər şeyin öhdəsinənən gələ bilərsən. Müəyyən müddətdən sonra ailə də artıq öyrəşir. Mən işimi sevirəm. Aile üzvlərim də məni belə qəbul edib. Ona görə də işimlə bağlı evdən ne qədər uzaqda qalsam da, əlavə sözləşəbət, küskünlük yaşayınır”.

“Bayramları da əsasən işdə qeyd edirik. Təbii ki, bayramda ailədən uzaq qalmak çətin olur. Əvvəller telefon olmurdu, ailemizlə əlaqə yarada bilmirdik. İndi, çox şükür, belə problemlərlə o qədər də qarşılaşmışıq. Dəniz bizim ikinci evimizdir. Burada bizim asudə vaxtlarımız üçün çox gözəl şərait yaradılıb”.

“Firtınalar bizim dostumuzdur. Nə qədər güclü külək olsa da, bu, dənizə olan sevgini azaltır. Ara-sıra güclü küləye düşürük. Təbii ki, əvvəlcədən bu barədə məlumatlandırılıq. Bu zaman dənizə çıxmırıq. Qeyri-adi hava deyişkənliliyi yaşayarsa, külək tutmanın nöqtələrdə gəminin və heyətin təhlükəsizliyini təmin etmək mümkündür”.

“Bir oğlum var və onun seçimlərinə daim hörmətlə yanaşırıam. Hansı sahəni seçsə, ona daim dəstəyəm. Lakin, oğlum mənim sahəmi seçsə, onunla sadəcə fəxr edərem. Təbii ki, yenə də seçim onundur. Gənclərə



“Əsrin müqaviləsi” və Neftcilər Günü



təvsiyəm odur ki, dəniz çox gözəldir. Bu sahə üzrə çalışmaq istəyen gençler heç nədən qorxmasınlar. Bütün sahələr kimi, bizim sahənin də öz çətinliyi və özünəxas müsbət cəhətləri var”.

Deputat Azər Badamov isə fikirlərini bu cür ifadə edib: “Bu gün neft-qaz sənayesində çalışanlar peşə bayramlarını qeyd edirlər. Əgər biz müstəqillik illərimizdə keçdiyi tarixi yolumuza bir anlıq qayıtsaq görərik ki, 1994-cü ildən başlayaraq Azərbaycan addım-addım inkişaf edərək regionun ən güclü ölkəsinə çevrilib. Bu illerde yığıldığımız iqtisadi güc hərbi gücümüzü artırmağımıza imkan verdi. Neticədə isə 44 günlük Vətən mü-

həribəsində Böyük Qəlebə qazanaraq torpaqlarımızın 30 illik erməni işgalinə son qoymuşdur. Neft-qaz sahəsində uğurlu istehsal ərsəyə getire bilməsəydik bugünkü nai-

liyyətlərdən danişa bilməzdik. Uğurlu neft strategiyamızın banisi Ümumimilli Lider Heydər Əliyevdir. Ulu Öndərin rəhbərliyi ilə 27 il əvvəl 20 sentyabrda imzalılmış “Əsrin müqaviləsi” Azərbaycanın geləcəyinə açılmış qapısı olub. Bəli, “Əsrin müqaviləsi” və düzgün müyyənmiş neft strategiyası Azərbaycanın neft-qaz sənayesinin yenidən qurulmasına imkan verdi. Əgər 27 il əvvəl Azərbaycanın neft sənayesinin dirçəldilməsi üçün xarici şirkətlərin maliyyəsinə ehtiyac duyulurdusa, bu gün isə Azərbaycan 53 milyard dollar valyuta ehtiyatına malik, həm də bir çox ölkələre investisiya yatırınlığı keçirilmişdir. Uğurla keçdiyimiz qısa və qəlebəli tarixi yolumuza nəzər salanda her uğurumuzun təməlində neftçilərin əməyini görürük. Neft sahəsində çalışıan fəhlədən başlamış bütün kollektivin gecə-gündüz əməyi sayəsində neftimizi və qazımızı dünya bazalarına çatdırıb bilirik. Məhz neft-qazdan gələn gelirləri sayəsində işgaldan azad olunmuş ərazilərimizdə sürətli yenidən qurma və bərpə işlərini apara bilirik. Ona görə də neftçilərimiz “Neftcilər Günü”nü yüksək səviyyədə bayram etməyə layiqdirlər. Bayramınız-

mübarək əziz neftçilərlər!”.

Bu özəl gün münasibəti ilə jurnalist-ekspert Rövşən Rəsulov da öz fikirlərini bildirərək neftçilərimizi təbrik edib:

“Bildiyim kimi, bu günün neftçilərin peşə bayramı kimi qeyd edilməsi Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Məhz bu özəl gündə sözügedən peşənin təmsilçiləri sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələləri geniş müzakirə edir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstəren fehle və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. Çünkü neftçi peşəsi həm də fədakarlıq anlamını da daşıyır. Bu gün Azərbaycan

Son olaraq isə deputat Müşvig Cəfərov da bunları deyib: “Azərbaycan sənayesinin inkişafına, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına mühüm töhfələr verən qəhrəman neftçilər hər cür eh tirama layiqdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev öten əsrin 90-ci illərində yenidən hakimiyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasında xüsusi fədakarlıqları ilə seçilən bu çətin və şərəfli peşə sahiblərinə qayğı və diqqət xeyli artırıldı. Ulu öndər Heydər Əliyevin “Neftcilər Günü”

neftçisi bütün dünyaya bir örnekdir. 20 sentyabr tarixinin bu sahədə çalışanların peşə bayramı kimi qeyd edilməsi isə bildiyim kimi 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən, 400 səhifə hecmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Sonrakı proseslər barədə isə mətbuatda kifayət qədər məlumatlar vardır və Heydər Əliyevin təməlli neft strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Artıq Azərbaycan dünya neft sənayesində lider mövqeyə sahibdir və bu reallıq özünü demək olar ki, bütün tərəflərdən sübata yetirir. Misal üçün, öten il Azərbaycanın neft sənayesi üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında deyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. İmzalanma mərasimində çıxış zamanı Prezident İlham Əliyev yeni müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. Söz yox ki, bu əhəmiyyəti biz iqtisadiyyatımızın, sənayemizin hərtərəfli inkişafında müşahidə edirik. Əthalinin sosial təminatının yaxşılaşdırılmasından başlayaraq ordumuzun gücləndirilməsinə, hərbi sənayemizin artırılması, həmçinin müvafiq təbəqə-

lərdə yaşayış əhalimizin güzəranlarının daha da yaxşılaşdırılmasına qədər əldə edilən hər bir uğur mütərəqqi neft strategiyası ilə bağlıdır. Hətta belə də deyə bilərik ki, bu günü müasir Azərbaycanın güclü iqtisadiyyatının təməlində neft strategiyasının uğurları dayanır. Bütün bunlara görə isə bizlər əziz neftçilərimizə də minnətdar olmalıdır, çünki onlar geceli-gündüzlü, yorulmadan öz peşələrinin öhdəsindən layiqince geliblər. Fürsətdən istifadə edərək bütün neftçilərimizi peşə bayramları münasibəti ilə ürəkden təbrik edirəm”.

Son olaraq isə deputat Müşvig Cəfərov da bunları deyib: “Azərbaycan sənayesinin inkişafına, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına mühüm töhfələr verən qəhrəman neftçilər hər cür eh tirama layiqdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev öten əsrin 90-ci illərində yenidən hakimiyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasında xüsusi fədakarlıqları ilə seçilən bu çətin və şərəfli peşə sahiblərinə qayğı və diqqət xeyli artırıldı. Ulu öndər Heydər Əliyevin “Neftcilər Günü”

peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, öten illər ərzində neft sənayesindəki fədakar emeklərinə görə fərqli nəşrlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürü idi.

Dövlətimiz neftçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Öten illər ərzində neftçilərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədile mühüm tədbirlər heyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyətə rəhbərlik etdiyi bütün dövrlərdə neftçilərə, xüsusi ilə dəniz neftçilərinə, eləcə də Neft Daşlarına diqqət və qayğı göstərib. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də neft sənayesinin o cümlədən dənizdə neft hasilatının inkişafını və gələcək perespektivlərini daima diqqət və nəzaretde saxlayır. Neft Daşlarında yaşayan və işləyən neftçilər üçün yüksək səviyyədə əmək və yaşıyış şəraitini yaradılıb.

Mən bu əlamətdar gün münasibəti ilə bütün neftçiləri, o cümlədən dənizdə çalışıan neftçiləri, Neft Daşlarının sakinlərini təbrik edir onlara işlərində və həyatlarında böyük uğurlar arzu edirəm”.

Ayşən Vəli



Türkiyə-Rusiya prezidentlərinin görüşündə nələr müzakirə olunacaq?

“slında, Türkiyə-Rusiya prezidentlərinin görüşü çox profillli görüşdür. Burada Türkiye və Rusiya arasındaki ikitərəfli əlaqələrin müzakirəsi, həm regional məsələlərin, həm də global məsələlərin müzakirəsi gözləniləndir”. Bu sözleri SİA-ya açıqlamasında Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada ikitərəfli əlaqə dedikdə, Rusiya-Türkiyə arasında ticərət-iqtisadi, mədəni əlaqələrlə bağlı məsələlərin müzakirəsi gözləniləndir. Xüsusən də, S-400 raketləri ilə bağlı məsələlər, “AKKUYU” Atom Elektrik stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi iktərəfli əlaqələrdə olunduqca önemlidir. Yəni, Rusiya üçün önemli olan məsələ malum olduğu kimi Ermənistandan da əvvəl özünün iqtisadi mənafeyi və maraqlarıdır.

Samir Hümbətov bu haqda fikirlərini belə izah edib: “Bundan əlavə Rusiya ilə Türkiye arasında qaz məsəlesi var. 1997-ci ilə Tərkıyənin baş naziri Mesud Yılmaz idi. Onun dövründə iki ölkə arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Tərkıyə qazın əsas hissəsini Rusiyadan alırdı. Keçən il bu müqavilənin tarixi artıbitdi. İndi yeni dövr başlanıb və Rusiya yənə də istəyir ki, öz qazını Tərkıyəyə satsın. Məlumdur ki, Rusiyaya tətbiq olunan, xüsusi də, iqtisadi sahədəki sanksiyalar Rusiyanın qaz, neft sektoruna ciddi təsir göstərib. Təbii ki, deyə bilərik ki, bu gün “Şimal 2 axını” laiyəsi artıq yekunlaşmış və onun təmamlanması prosesi gedir. Buna baxmayaraq ABŞ Rusiyaya qarşı sanksiyalarını davam etdirir. Görünür ki, bundan sonra da bu sanksiyaları ABŞ gücləndirəcək. Ona görə də, Rusiya çalışır ki, bu məsələdə Tərkıyə ilə müttəfiqiliyini qoruya saxlasın və özünün iqtisadi maraqlarını Tərkıyə üzərində təmin etsin. Regional məsələlərə gəldikdə isə burada bir neçə məsələlər var. Burada həm Liviya, həm Suriya, həm də Əfqanistan, Mərkəzi Asiya və Azərbaycan məsələsi var. Xüsusən bunlardır, eyni zamanda Ukrayna məsələsini bura əlavə edə bilərik. Azərbaycan məsəlesi aydındır, artıq Tərkıyənin Azərbaycanda özünün hərbi bazasını yaratması və yaxud da hərbi

bazaya oxşar formada ikitərəfli ordu sistemini yaratması məsələsi var. Artıq Rusiya yaxşı başa düşür ki, Azərbaycan ilə bağlı məsələdə daha gedcdir. Yəni Azərbaycanın Tərkıyə ilə bağlı müttəfiqliyi o seviyəyə gelib-çatıb ki, bunun daha geri dönüşü yoxdur.

Qaldı ki, burada digər məsələ Ukrayna məsələsidir. Çünkü Tərkıyə hər platformada açıq şəkildə bəyan edir ki, Kırımın ilhaqını tanımir. Hətta, bunu axırıcı dəfə Tərkıyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz dili ilə səsləndirib. Burada digər önemli məsələ Əfqanistan məsələsidir. Amerika həmin bölgen çıxdı. Buna görə dəindi Kabulda təhlükəsizlik məsələsinin təməni Tərkıyənin üzərinə düşür. Düşünürəm ki, yaxın zamanlarda Tərkıyə tekə, Kabul hava limanının təhlükəsizlik məsələsi ilə deyil, digər məsələlər ilə bağlı Əfqanistanla birgə hərəkət edəcək.

Burada digər önemli məsələ Suriya məsələsidir. Məlum olduğu kimi bu yaxınlarda Suriya prezidenti Başər Əsad Moskvada səfərdə olub. Həmin görüş çərçivəsində Rusiya prezidenti Suriyada əsas məsələnin kənar qoşunların çəkiləsi məsələsidir deyə çıxış edib. Bu da təbii ki, Tərkıyəyə işarədir. Hesab edirəm ki, Soçi görüşündə müzakirə ediləcək məsələlərdən biri də bu olacaq. Amma inanmirəm ki, Tərkıyə oradan tezliklə çıxsın. Çünkü Tərkıyənin özünün maraqları var. Həmçinin Tərkıyədə üç milyon suriyalı qazqın var. Tərkıyənin özünün burada şərtləri var. Yəni ki, tampon, boş bölge yaradılsın, üç milyon qazqın oraya yerləşdirilsin. Beləliklə, stabillik yaradılsın. Hələ ki, mənafeyinə uyğun olmadığı üçün Rusiya buna imkan vermir. Eyni zamanda Mərkəzi Asiya məsəlesi burada müzakirə mövzusu olacaq. Mərkəzi Asiyada son zamanlar Tərkıyəyə meyl artıb. Bu da Rusiyani rahat edən məsələlərdən biridir. Dediym bütün bu məsələlər burada müzakirə olunacaq. Qlobal məsələ olaraq pandemiya məsələsinin müzakirəsi gözləniləndir. Tərkıyə öz vaksini olan “Türkovak” artıq yaradıb. Amma onun kütləvi istifadəsinə qədər Tərkıyə Rusiyani “Sputnik V” vaksinini almaqda maraqlıdır. Bunu türkiyəli rəsmilər də, rusiyalı rəsmilər də bildirir”.

Turqay Musayev

İƏT-in Ombudsmanlar Assosiasiyanının nümayəndə heyəti erməni vandallığının şahidinə çevrilib

Arxiv sənədləri müasir dünya insa-nına hər məqamdan xəber verir. Dünya ermənilərinin azərbaycanlılla qarşı törətdikləri təcavüzkarlıq nəticəsində qətlə yetirilən insanların sayı-hesabı yoxdur. Erməni daşnakları xüsusi qəddarlıqla kütəvi qırğınırlar törədiblər. 30 ilə yaxın erməni işgalçları tərefindən işgal olunan torpaqlarımız bu gün 44 günlük Vətən mühəribəsindən sonra işğaldan azad edidi. Bu torpaqlarda artıq Böyük Qayıdış başlanılıb. Dünyanın müxtəlif ölkələrindən bura səfər edən insanlar da bu yerlərə gələrək, erməni təcavüzkarların törətdikləri əməllərlə yaxından tanış olular. Dinindən, irqindən asılı olmayaraq insanlar buradakı vəhşiliklərin canlı şahidine çevirilir və dünya mətbuatında da müxtəlif səpkidə yazılar qələmə alınır. Bu günlərdə bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyanının (İƏT OA) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistən Azerbaycan torpaqlarının 20 faizinin işgalü ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərefindən "Ermənistən Respublikasının Azerbaycan Respublikasına qarşı təcavüzü", "Azerbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistən Respublikasının Azerbaycan Respublikasına qarşı təcavüzü" nəticəsində işğal olunmuş Azerbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irlsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib. İƏT hər zaman Azerbaycanın yanında olub. Ermənistən silahlı qüvvələrinin Azerbaycan Respublikasının Tovuz rayonu istiqamətində hückumu, ateşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasına və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. 44 günlük Vətən mühəribəsində Ermənistən silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf alması, Gəncəni raket atəşinə tutması və s. İslam Əməkdaşlıq Təşkilatının diqqətində olmuş və kəskin münasibətinin ifadə etmişdir.

Əlcəzairin "Əl Hərir" portalı Azerbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gelən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyanının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktarəsdirici səfərləri barədə xəbərini yayıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyanının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərif Malkoçun rəhbərlik etdiyi və assosiasiyanın Baş katibinin müşaviri Muhammed Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində Ermənistən Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etmesi baremə faktlərə yerində tanış olub. Nümayəndə heyətinin faktarəsdirici missiyasının əsas məqsədi Azerbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Bura səfər edən hər kəs işğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistən hərbi birləşmələri tərefindən yaşayış yerlərinin, insan məskənlərinin, eləcə də milli mədəniyyət abidələrimizin qəddarcasına dağıldığının göz yaddaşlarına köçürür-lər. Erməni terrorçuları tərefindən zəbt olun-

muş qədim Azerbaycan torpaqlarında 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərə mədəni-



maarif müəssisələri də düşmənin təcavüzü-nə məruz qalıb.

İSLAMA AİD TARİXİ VƏ MƏDƏNİ İRSİ TAMAMİLƏ MƏHV ETMƏK BARBARLIQ, VANDALLIQDIR

Azerbaycana dost, qardaş olan ölkələr, nümayəndəliklər, müxtəlif təşkilatlar bu məkanlara səfər edərək ermənilərin bu ərazilərdəki vandallığı təccüb yaradır. İnsana, insanlığa yaraşmayan əməllərlə tanış olurlar. İƏT hər zaman Azerbaycanın yanında olmuş, ona dəstək göstərmişdir. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi işğal altında olan rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmiş və bu haqda İƏT bəyanat yaymışdır. İşğal olunmuş ərazilərdə



esrlərboyu qalmış dini-mədəni irlərdən suisitifdə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair

1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Bəyanatda qeyd olundurdu ki, xarici işlər nazirləri Şurasının 46-ci iclasında İƏT

"İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S sayılı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərefindən Azerbaycan Respublikasında İslama aid tarixi və mədəni irlsin tamamilə məhv etmək məqsədi, barbar hərəketləri pislenilib. Ermənilərin bu əməli "Arxeoloji irlsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irlsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyət təşkil edir. Əlbətə ki, ermənilərin bu hərəketi tekçə Azerbaycana qarşı yönəlməyib. Bu, bəşər mədəniyyətinə qarşı vəhşilik və texribatdır. Ağdam, Ağdere, Füzuli, Cəbrayıl rayonlarında kurqanların, Şuşa, Laçın, Kəlbəcer, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərində türbelərin, məscidlərin və başqa abidələrimizin dağıdılması erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətdir.

Zümrüd BAYRAMOVA

1 0 noyabr 2020-ci ildə atəşkəsin əldə olunması ilə bağlı imzalanmış üçtərəfli bəyanata rəqmən erməni ordusu məhv olmaqdə davam edir və bu dəfə qeyri-döyük vəziyyətlərdə şəxsi heyətini itirməyi ilə. SIA xəber verir ki, erməni ordusunda qeyri-döyük vəziyyətində həlak olanlar haqqında Caliber analitik informasiya mərkəzi dəqiq məlumat yayıb. Bu məlumat cari ilin yanvar-sentyabr aylarına aiddir.

Bələ ki, erməni hərbi qulluqçularının həlak olmalarının əsas problemi əslində Ermənistan ordusunda uzun illərdir davam edir. Bunlar hərbi qanunlardan kənar olan “dedovşinalıq” və kriminal hallarla yanaşı, avtoqəzalar, intiharlar, ağır ruhi-psixoloji atmosferle bağlıdır. Bələ vəziyyətdəki siyuasiya artıq kritik nöqtəyə qədər yetişib və əbəs deyil ki, artıq hərbisiyasi rəhbərlik problemləri parlament kürsüsüne qədər qaldırmadıq qapalı iclas belə keçiriblər. Deputatlar Baş Hərbi-istintaq idarəsinə, Baş Qərargaha və bütövlükde Müdafiə Nazirliyinə müraciət edərək sözügedən halların çıxalma-sında onların məsuliyyətsizliklərini də qeyd ediblər.

Maraqlıdır ki, baş verən “bardaqların” qarşısının alınması üçün hərəkətə keçmələri yerinə silahlı qüvvələrin rəhbərliyi və hərbi polis yalnız hadisələrin nəticələri ilə tədbirlər həyata keçirirlər. Misal üçün, hərbi hissələrdə və mövqelərdə hərbi xidmətin keçirilməsini qeyri-mümkün hesab edən, davamlı şəkildə zabitlərin və kriminal qanunların altında əzilən sıravi əsgərlər xiləşlərini fərariilikdə görür-lər. Fərariilik edəndən sonra isə tutulacaqlarını bilen əsgərlər bu dəfə intiharlara el atırlar. Çünkü onlar çıxış üçün ayrı yol tapa bilmirlər. Bəziləri isə probleme diqqət çekmek üçün özlərini zədələyir, travmalar vururlar.

Beləliklə, rəsmi rəqəmlər və danılmaz faktlar nələri göstərir?

Rəqəmlər isə dəhşətlidir. 2021-ci ilin 1 yanvarından 15 sentyabrına qədər qeyri-döyük vəziyyətində 36 erməni hərbi qulluqçu həlak olub. Onlardan 9-u avtomobil qəzalarında, 8-i xəstəliklə səbəbindən, 4-ü bədbəxt hadisələr nəticəsində (1-qar ucuşunu, 1-ildirimin vurması, 1-başına avtomobil hissəsinin düşməsi, 1-ağacdan yıxılması), 2 nəfəri silahla ehtiyatsız davranmaya görə, 5-i intihar və intihara səbəb olma nəticəsində, 8 nəfəri isə digər hərbi qulluqçularla silahlı “razborkalar” səbəbindən.

Misal üçün, hərbi qulluqçu Arman Akopyan avqustun 16-da digər hərbi qulluqçularla qarşıdurma zamanı açılan atəş nəticəsində həyatını itirib. Elə həmin gün digər erməni hərbçisi Vaan Tatoyan da eyni motiv səbəbindən öldürülləb.

Sentyabrın 14-də isə hərbi toplantıda çağırılan 42 yaşlı çavuş Mkrtic Ovakimyan növbə çəkdiyi zaman silahla ehtiyatsız davranmaya görə həlak olub. İrəvan'dan olan daha bir 36 yaşlı rezervist Leon S. ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb.

Yenə də sentyabrın 14-də hə-

bi şəhərçiklərin birində fəaliyyət göstəren emalatxanada müqaviləli çavuş Makiç İ.-nin asıldığı yerde cansız bədəni aşkarlanıb. Avqustu 19-da N sayılı hərbi hissələrin döyük mövqeyində hərbi qulluqçu digər əsgər yoldaşlarını - Murad Muradyanı, Levon Arutyunyanı, Qora Saakyani gülləleyib.

Onlar, sadəcə, hərbi hissələrdə qeydiyyatda olublar, gerçəklilikdə isə 44 günlük müharibə zamanı İrəvanın gecə klublarında, restoranlarında, sözün əsl mənasında, kef ediblər

Bu arada onu da qeyd etmək lazımdır ki, erməni ictimai rəyində

Ermənistən ordusu: qətlər, intiharlar və fərariiliklər girdabında



Onlar üçün ölüm deyil, həyat daha şirindir

Kiçik zabitlərin mənzil pulları əllerindən alınır və komandanlıq tərəfindən bölünür

Daha bir problem barədə qeyd etmək yerinə düşərdi. Bələ ki, erməni ordusunun qaynar nöqtələrdə 20 il hərbi xidmət keçmiş kiçik zabit heyətlərinin mənzillərə təmin olunması imkanı yaradılsa da, onlar dövlətdən heç nə ala bilmirlər. Məsələ ondadır ki, hərbi rəhbərliklər onları vaxtından bir il əvvəl ordu sıralarını tərk etdirirlər və nəticədə mənzil arzuları reallaşmamış qalır. Əgər zabitlər öz haqlarını tələb edirlərsə, onlara qarşı fiziki və s. basqlar həyata keçirilir. Bir çox zabitlər “sındırılır” və onlara ayrılmış mənzil pulları komandanlıq tərəfindən zəbt edilərək bölnür.

Hərbiyə göndərməyə adam tapılmır...

Təbii ki, sonda daha bir problemin üzərində sakitliklə keçmək olmaz. Bu, hərbi hissələrdə şəxsi heyətin çatışmazlığı problemidir. Bələ ki, bu dəfə də ehtiyatda olan hərbi qulluqçuların 3 aylıq hərbi toplantılarında Ermənistən hərbisiyasi rəhbərliyi, sözün əsl mənasında, adam tapa bilmirlər.

Məsələn, avqustda “zborlara” 2169 nəfər cəlb olunub. Sentyabrda isə 869 nəfər. Çağırışçılar sentyabrın 10-dan hərbi mövqelərə göndərilənlər və artıq onlarla həqiqi hərbi xidmətdə olan əsgərlər arasında bir sıra münaqişələr yaşaşır. Onu da qeyd edək ki, hərbi toplantılara çağırılmış ehtiyatda olan hərbi qulluqçuların heç də hamisi bu çağırışlara qatılmaq arzusunda deyilər. Məsələ ondadır ki, artıq Ermənistən Baş prokuroruğu 6 nəfərlə bağlı hərbi xidmətdən yayınmalarına görə cinayət işi açıb. Bütövlükdə isə Ermənistən ordusundakı ümumi vəziyyət göz önündədir - 44 günlük müharibədə uğradıqları ağır və sarsıcı meğlubiyyət faktorundan sonra hərbi xidmət yanında olan ermənilər ölkədən mühacirət etməyi üstün tuturlar. Çünkü onlar üçün ölüm deyil, həyat daha şirindir.

Rövşən RƏSULOV



daha bir hiddətli hal yaşaşır. Məsələ ondadır ki, vəzifəli şəxslərin, hakimiyyətə yaxınlığı ilə seçilən elitanın övladları guya Qarabağda və Azərbaycanla həmsərhəd rayonlarda xidmət keçiblər və buna görə orden-medallarla təltif ediliblər, onlara veteran adları da verilib. Lakin reallıqda heç kim onları qeyd olunan yerlərdə görməyiblər. Onlar, sadəcə, hərbi hissələrdə qeydiyyatda olublar, gerçəlikdə isə 44 günlük müharibə zamanı İrəvanın gecə klublarında, restoranlarında, sözün əsl mənasında, kef ediblər.

Erməni ordusunun əhval-ruhiyəsinin nə qədər aşağı olması barədə də kifayət qədər faktlar mövcuddur. Tibbi təminatdan tutmuş erzaq təminatına, şəxsi eşyaların təchizatından tutmuş digər tələblərə qədər hər şey çox aşağı səviyyədədir. Ona görə də zabitlər yüksək komandanlıqlar tərəfindən onların qarşısında qoyulmuş şərtlərin

öhdəsində gəlmələri üçün ya rüşvət alır, ya da hərbi hissələrə aid olan əmlakları talayaraq satırlar. O cümlədən, şəxsi heyət arasında spirtli içkilərə meyillərin artması müşahidə olunur. Lakin ən böyük problem ordudakı “dedovşina” mühitinin demek olar ki, leqallaşdırılmışdır, hətta belə desək, hərbi hissələr qanuni oğru dünyasının tələblərinə bağlıdır.



"Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir"

Təməli Milli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dönyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 26 il əvvəl dönyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, "Əsrin Müqaviləsi"nə nəzər salsaq, görərik ki, müqavilənin operator kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34.1 faiz paya sahib olub. "Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürüllüb: Chevron-Texaco (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), ExxonMobil (8%), TPAO (6.8%), Devon Energy (5.6%), Itoc-hu (3.9%), Amerada Hess (2.7%). Dönyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının derinlikdə yerləşən hissəsinin müstərek işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilib və 6.5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılıb. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb. Əvvəlcə 4 platformdan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilib. Yeni əsrən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olub. "Əsrin müqaviləsi" sonradan dönyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayelerin həcmində görə dönyada bağlanmış ən iri sazişlərdən biridir. İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 miliardı deniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gelirlərinin artması mənəbəyi deyil, həcmindən ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə tövə vermiş ölkələrdən sayılır. Di-



gər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhibatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyaset həyata keçirmə imkanları möhkəmləndi. Geo-siyasi mövqelərimizin güclənməsi ilə yanaşı bu müqavilə eyni zamanda Azərbaycan iqtisadiyati, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərdi".

Vüqar Bayramov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvenini ciddi şəkilde artırmaqla xarici investisiya axınlarını sürətləndirdi: "Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət menada təsiriz deyildi. Beləliklə, 1994-cü ildə başlayaraq Azərbaycan qlobal enerji bazarının en böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığı başlıdı. 1995-ci ildə başlayaraq tərəqqi meylleri müşahidə edildi. Əger ölkə iqtisadiyatı 1994-cü ildə 11.8% kiçilmişdi 1995-ci ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Təbii ki, hələ süretli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dönya bazarlarına çıxacaq və külli miqdarda neft gelirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gelirlərinin artmasında ciddi rol aynayaqcadı. Ümumiyyətlə isə Əsrin Müqaviləsi ilə start verilən iqtisadi böyümənin dinamikasını aşağdakı cədvəl vasitəsi ilə daha dəqiq təsvir etmək olar. Əsrin müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji la-yihəye imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gelirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalasdırımaqdadır. "Azəri-Çıraq-Günəşli" neft-qaz ya-taqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investitorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. Əsrin müqaviləsi"nin Azərbaycanın milli maraqlarına tam cavab vermesi ilə yanaşı "Yeni əsrin müqaviləsi" ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. "Əsrin müqaviləsi" ilə "Yeni əsrin müqaviləsi"nin müqayisəsi və eyni zamanda bu sazişin

Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyini təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmak lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi.

Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan "Əsrin müqaviləsi"ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili mehsulunun həcmi 374 milyon manat idi. Öten müddətdə ümumi daxili mehsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq "Əsrin müqaviləsi"ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılışdırıldı. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq "Əsrin müqaviləsi"ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.

İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü ille müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə "Yeni əsrin müqaviləsi" Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gelirləri çox az idi. O zaman imzalanan "Əsrin müqaviləsi"nə əsasən, Azərbaycana xarici şirkətlər tərefindən 300 milyon dollar bonus ödənilmişdi. Öten müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcmi 12 dəfə artmasına getirib çıxardı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımdan vacibdir.

"Yeni əsrin müqaviləsi" çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdırın bir amildir. Çünkü bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Yeni anlaşmada xüsusi vurğulunmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılışmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə görülən işlər göründükçə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir. İndiki bonusun məbləği isə 23 il əvvəlindən 12 dəfə çoxdur - 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyatı yoxdur".

Arzu Qurbanzadə

Tahir Mirkişili: "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyatının möhtəşəm və şərəfli tarixidir

""Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyatının möhtəşəm və şərəfli tarixidir. Çünkü "Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan öz müstəqilliyinin istiqamətini, güclünü, müttəfiqlərini, tərəfdəşərini və gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinin konturlarını müəyyən etdi".

Bu fikirləri Yeni TV'nin canlı yayımında Yeni Azərbaycan Partiyasının idarə Heyətinin üzvü, Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.



T.Mirkişili qeyd edib ki, ölkəmizin neft sərvətlərindən daim müxtəlif ölkələr bəhərlənib: "Yalnız XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan xalqı öz sərvətine sahib oldu və ulu önder Heydər Əliyevin əzaqərən neft strategiyası nəticəsində neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının inkişafına xidmet etməyə başladı. Hər bir uğurlu inkişaf edən ölkənin inkişafının başlangıç nöqtəsini müxtəlif amillər təşkil edir. Azərbaycanın uğurlu, sürətli inkişafının başlangıcı isə neft sərvətləri və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə başlayan uğurlu neft strategiyası təşkil edir".

Aqrar sektorun inkişafına böyük önəm verilir

Komitə sədri şərh etdi

"Ölkəmizdə qeyri-neft sektorunun inkişafı bu gün həyati tələbata çevrilibdir". Bu sözləri SİA-ya verdiyi açıqlamada Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri vurğulayıb ki, neftdən asılılığın aradan qaldırılması yeni istehsal sahələrinin yaradılmasına, xüsusilə, emal müəssisələrinin sayının artırılmasına, müasir texnologiyaların işə tətbiqini, yeni iş yerlərinin açılmasına zərurətə çevirir və dövlət bu istiqamətdə mühüm tədbirlər həyata keçirməkdədir.

"Aqrar sektorun inkişafına böyük önəm verilir. Bele ki, Regionların Sosial-iqtisadi İnkışafına Dair Dövlət Proqramlarının uğurla həyata keçirilməsi kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradıbdır. Dövlət qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının başlıca rol oynadığını nəzərə alaraq, ildən-ildə bu sahəyə diqqəti dəha da artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahədə əldə olunan nailiyyətlətə münasibətini bildirərək deyir: "Aqrar sahənin iqtisadiyyatı növbəti illərdə de prioritət olaraq qalacaq və kənd təsərrüfatında İslahatlar dəha da dərinləşəcəkdir".

İndi işlər bu istiqamətdə davam etdirilir. Yeni aqrar parklarının, sənaye, emal müəssisələrinin yaradılmasına, sahibkarlıq destək, müasir maşın mexanizmlərinin alınıb getirilməsi son illər aqrar sektorda həqiqətən də əsaslı dönüş yaradıbdır. Keçən ilin çətinliklərinə, mühərribənin və pandemiyənin doğurduğu problemlərə baxmayaraq pambıqcılıqda, üzümçülükde, heyvandarlıqda, tərəvəzçilikdə və digər sahələrdə yaxşı nəticələr qazanılıbdır.



Bu ilin 6 ayının nəticələri də uğurludur. Beləki, keçən ilin müvafiq dövrü ile müqaisədə kənd təsərrüfatı istehsalında 5 faiz artım əldə edilibdir. Heyvandarlıqda artım 2,6 faiz, bitgiçilikdə 7,3 faiz olubdur. Diri çəkide ət istehsalı 3,2 faiz, süd istehsalı 1,6 faiz artıbdır. Yanvar-avqust ayı ərzində kənd təsərrüfatında ümumi məhsulların faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edibdir ki, bu da əvvəlki dövrəkindən yüksəkdir.

Dövlətimizin rəhbərinin bildirdiyi kimi, aqrar sektor iqtisadiyyatın prioritet sahəsidir və torpaqlarımızın işğaldan azad olunması, kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malik olan erzailərimizin istifadəyə verilməsi ölkədə bu sahənin sürətli inkişafına sözsüz ki, yeni təkan verəcəkdir", deyə Tahir Rzayev bildirib.

Inam Hacıyev



Igor Korotchenko:
“Erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdır”

Hazırda Rusiya da daxil olmaqla bütün ölkələrdəki erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdır. “İki sahil” xəbər verir ki, bunu Rusiya “Milli müdafiə” jurnalının baş redaktoru Igor Korotchenko deyib.

İ.Korotchenkonun sözlərinə görə, bu gün erməni lobbicişləri hər yerdə təxribatla məşğuldur: “Erməni lobbisinin bəzi ölkələrin xüsusi xidmət orqanlarındakı güclü mövqelərini, Yerevanda qisas almaq istəyen şəxslərin olduğunu nəzəre alsaq, bu planın bu və ya digər şəkildə hazırlanlığı və həyata keçirilə biləcəyini istisna edə bilmərik. Azərbaycanı ləkələmək, Rusiyaya qarşı qoymaq, Rusiya media məkanında Azərbaycan haqqında mənfi informasiya mühiti formalasdırmaq və Azərbaycandan düşmən obrazı yaratmaq - hazırlı mərhələdə əsas vəzifələrdir”.

O vurulayıb ki, erməni lobbisinin təşəbbüsü ilə Paşinyana hücumlar da müşahidə edilir:

“Ermeni lobbisi Paşinyandan razı deyil, sosial şəbəkələrdə ona qarşı sui-qəsd çəğirmələri eşidilir. Üstəlik, böyük erməni lobbicişləri bunu açıq şəkildə bildiriblər və yeri gelmişkən, hələlik heç kim bununla bağlı heç bir məsuliyyətə cəlb edilməyib. Əgər sosial şəbəkələrdə, o cümlədən Rusiyada ki erməni lobbicişlərinin və revanşlıların Paşinyanın fiziki olaraq aradan qaldırılması barədə çağrıları varsa, bu beynəlxalq terrordur. Rusiya hüquq-mühafizə orqanları Paşinyana və ailə üzvlərinə qarşı fiziki zorakılığa çağırış edən şəxsləri müəyyənələşdirib onları dayandırmalıdır”.

İ.Korotchenkonun fikrincə, 30 ildə Azərbaycanın işgal olunmuş ərazilərində hər şeyin məhv edilməsinə səbəb olan erməni ideologiyasının əsl simasını göstərmək lazımdır:

“Bu, şəhərlərə qarşı soyqırımı iddi. Hətta faşistlər də sovet ərazisində erməni işgalçılarının Azərbaycan torpaqlarında etdiyi kimi vəhşiliklər töötəməmişdilər. Ermenilər hər şeyi tamamilə məhv etdilər. Qəbiristanlıqlarda meytılərə qarşı təhqirəmiz hərəkətlər, məzarların qazılması - Rusiya ictimaiyyətində alternativ bir fikir yaranması üçün göstəriləməli olanlar bunlardır. Ermenilərin işgal etdikləri ərazilərde 30 il ərzində nə etdiklərini göstərmək lazımdır”.

Azərbaycanın Rusyanın etibarlı strateji tərəfdası olması faktından danişan İ.Korotchenko qeyd edib ki, hazırda en vacib məsələ Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə möhkəmlənməsi və inkişafıdır:

“Azərbaycan hər zaman beynəlxalq münasibətləri ilə tanınır və biz arxasında təxribatçıların durduğu erməni lobbisinə mövcud reallığı dəyişməsinə imkan verməliyik. Azərbaycan Rusiya ilə dost ölkədir. İki ölkənin liderləri - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlər strateji tərəfdəşliq, qarşılıqlı xoş niyyət və hörmətə əsaslanır”.

Rusya Prezident Vladimir Putinin açıqladığı aydın mövqeni tutur və tutmalıdır. Azərbaycanın ərazi bütövlüyünü hörmətlə yanaşıraq, Qarabağ Azərbaycandır və başqa şəhərlər ola bilməz”.

Əslində, bu mövzu-da yazmaqdan həmişə ehtiyatlanmışam. Ən azından ona görə ki, eyni dinə mənsubuq və müştərək tariximiz var. Bir də ona görə ki, bu gün İran adlanan məməkətə otuz beş milyondan çox soydaşımız yaşayır və bizim ehtiyatsızlıq edib dediklərimizin, yadıqlarımızın heyfi onlardan alınır. Amma sor günlər baş verənlər bir qələm adamı, bir ictimai fəal kimi artıq səbr kasamı doldurdu. Nəhayət, yazmaya bilmədim və zorun də olsa qələmi əlimə aldım, daha doğrusu, bilgisayarın qarşısına kecdim.

Min illər boyu qədim türk boyalarının yaşadığı, yadellilərdən qoruyub saxladı, sonuncu minillikdə Atabəylər, Aqçayonlu, Qaraçayonlu, Səfəvi, Əfşarlar, Qacarlar kimi türk soylu dövlətlər sayəsində qüdrətli türk imperiyası kimi formalasın məməkəti, mehz son yüz ilde türk düşməni olan xarici qüvvələrin yardımını ilə ələ keçirən və fars hökmənlərini bər-qərar edən bir rejimden bundan özgə hansı mövqe gözləməli olardı? Rus-Sovet işğalından qurtulub müstəqilliyini bərpa edən gənc Azərbaycan respublikasına dünyanın əksər dövlətləri dəstək verdiyi halda, müstəqilliyinin ilk aylarından Azərbaycanın dövlət olaraq möhkəmlənməsi, parçalanması, bölünməsi üçün əlindən gələn etdi İran-fars rejimi. Təkcə alınmaz qala, Azərbaycan mədəniyyətinin beşinci Şuşanın işğalında İranın o zamankı hakimiyətinin oynadığı melum rülu xatırlatmaq kifayətdir ki, bu rejimin Azərbaycan dövlətinə ilk aylardan sərgiliyi mövneni anlayaq.

Bu günlər tarixi hadisə kimi il-dönümüñi qeyd etdiyimiz “Əsrin Mütqaviləsi” imzalandığı zaman da, bəlkə də çoxlarının bilmədiyi bir faktı da, nəhayət xalqın diqqətinə çatdırmağa ehtiyac var. Müqavilə imzalanalar-imzalanmaz Azərbaycanın bu tarixi addımı attmasından, bununla faktiki müstəqilliyini təsdiq etməsindən əndişələnən iki dövlətdən biri olan İran hakimiyəti ölkəmizə irimiqyaslı hücumu keçdi. Həm də təkcə içimzdəki xurafat qurbanları vasitəsilə deyil, həm də sərhədlerimizə ordu yeritməklə Azərbaycanı təhdid etdi və bu müqavilənin həyata keçməsinə hər vasitə ilə mane olmağı çalıdı. O zaman molla rejimi hər şeyi hesablaşmışdı, tək bir şeydən başqa. Unutmuşdular ki, Azərbaycan adlanan, dünya okeanına yenice yol alan “gəmi”nin sükanı arxasında bütün dünyada, o cümlədən İrandan və ümumən şərqdə gedən siyasi prosesləri, el deyimi ilə deşək, “ovcunun içi kimi bilən”, bu proseslərdən ustalıqla baş çıxaran Ulu Önder Heydər Əliyev kimi qüdrətli kapitan var idi. İran başbənilərini gərək indi də unutmayıldalar ki, Azərbaycan adlanan həmin “gəmi”nin sükanı arxasında duran bugünkü “kapitan” da o böyük qüdrətdən İlaham alaraq yola çıxan və bu yolu sədəqətlə, uğurlu yaradıcılıqla və qətiyyətə davam etdirən, siyasi, diplomatik məhərəti ilə dönyanın ən nəhəng siyasetçilərini mat qoyan dövlət xadimidir.

İran rejiminin Azərbaycana

Buynuzu gicisən keçi və ya gözgötürməzliyin son həddi

yönləndilmiş riyakar və yalancı dostluğa söykənən siyasetinə (Əger buna siyaset demək olarsa-T.N.) rəğmən həm Ulu Önder Heydər Əliyevin, həm də ölkə başçısı İlham Əliyevin dövlətin siyasi xəttini müyyənəşdirdiyi ötən dövr ərzində Azərbaycanın İran İslam Respublikası ilə bağlı xarici siyaseti birmənalı olaraq mehriban qonşuluq və dostluq strategiyasına əsaslanıb. Azərbaycan dövlət səviyyəsində dəfələrə bu strategiyaya sadıqlılığını




rində buyurub ki, türklər rəbbin vuran qoludur. İnsanlıq yolunu azanda, türklər insanlıq nizama salı! Bu gün bu bir həqiqətdir və farslar da bilirlər ki, bəşəriyyət, insanlıq yolunu azib. Və deməli rəbbin vuran qolu onu nizama salmağa mehkumdu. Düşünsələr, peşman olmazlar...

Sosial şəbəkələrdə molla rejiminin yaradıldığı xurafat qurbanları, bizdən olub rejimin qurbanlarına çevrilənlər Azərbaycanı İsraille dostluq etməkdə qınayırlar. Guya biz şərqdə sionizmən ayaq açıb yeriməsinə dəstək verənlər dən. Bunu deyənləri həqiqətən qandırmağa çalışırıq ki, bu, fars rejiminin öz eməllərinə, anti-müsəlman, anti-Azərbaycan hərəkətlərinə don geyindirmək məqsədi daşıyıır, xurafat qurbanlarına çevrilən bu zavallılar yenə öz dediklərində qalırlar. İsrail müasir dünəyada ən güclü silah texnologiyasına malik ölkələrdəndir. Torpaqları işğal altında olan bir məməkətin yöneticiləri istenilən ölkə ilə müdafia gücünü artırmağı prioritet hesab etməkdə tamamilə haqlıdır. Ölkəsinin və ərazisinin azadlığı namine hərbi qüdrət baxımdan güclü İsrail dövləti ilə mehz müdafia sahəsində işbirliyi qurmaq nədən Azərbaycanın sionizmə dəstəkləməsi kimi qəbul edilməlidir? Yaxud başqa bir sual, bizimlə eyni tarixə və eyni dənə mənsub olan İran dövlətinin rəsmiləri torpaqlarımızı işğal edən ermənistana “nəfəs borusu” rolunu oynayırsa, bizim de özümüzə kənardan dəstək etmək nədən “sionizmə dəstək” kimi qəbul edilməlidir? Düşmənizlə dostluq edən biz hələ də düşmən adlandırmıqsısa, bunu bizim böyüklükümüz kimi qəbul etmək əvəzinə, bizim çıxış yolu axıtmamışığımızda istenilən don geyindirə bilər fars şovinist rejimi. Ancaq kainatın ne qəder buludlar bürüyürse bürüşün, güneşin nürunu örte bilmədiyi kimi, sadaldığım və hələ sadalamadığım saysız-hesabsız faktları da gizlətmək mümkün deyil. Bu faktlar, bu həqiqətlər bizim, yəni Azərbaycan türkələrinin nurudur ki, fars şovinizm nə qəder qara buludları çəmləsə də o nuru itirə bilmez.

Sonda məşhur bir türk atalar sözünü xatırlatmaq istəyirəm: “Keçinin buynuzu gicisənde çobanın çomağına sürter!” Bunun dali da var: “Çobanın könlü olsa, təkədən (Yeni erkək keşidən-T.N.) pendir tutar!” Farslar gicisən buynuzlarını türkün çomağına sürtməsinlər. Biz onuzsuz da lazımlı olanda nəinki təkədən, dəvədən, fildən də “pendir tutmağı” bacarıraq. O boyda xristian dünəyinin bəslədiyi, arxasında durduğu erməni Azərin bu tayında ki on milyonluq Azərbaycan türkү 44 gündə darmadağın etdiyə, gərək fars-molla rejimi papaqlarını (ya da əmməmələrini-T.N.) qoyub qabaqlarına yaxşı-yaxşı ölçüb, biçsinlər. Yox, əger ölçü biləsə də, biçməyə qabiliyyətləri olmazsa, o taylı-bu taylı əlli milyonluq Azərbaycan türkү gəlib bıçar. Yeter ki, onlar ölçməyi bacarınlar..

**Təhmasib Novruzov
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri**



lur-T.N.) qanunla və beynəlxalq hüquqla nəzərdə tutulan nəzərətin bəri etməsindən niyə belə əndişələnir bu “mehriban düşmən”imiz? Bəlkə bu yol vasitəsilə daşıqları yonlara narkotik vəsaitələrinin qarşısının alınmasından narahatdır İran rəsmiləri? Xarici siyaseti həyata keçirən Xarici İşlər Vəziri bir bəyanat verir, Ərdəbildəki axund, türk əsilli xurafat manqurtu ayətullah Seyid Həsən Amili isə bir az da irəli gedib bize hədə-qorxu smarıcı göndərir! Yoxsa türk dünyasının birləşməsindən, Azərbaycanın da bu birliyin merkezində yer almasından əndişələnir bu rejim! Hesab edirik ki, əndişələnmələri tamamilə əsəssizdir. Ona görə ki, tarix heç bir zaman heç bir ədalətsizliyi qoruyub-saxlamır. Gec, ya tez ədalət bərəqərə olur. Fars rejiminin də, tarixən türkələrin qurdüğü imperiyaların ərazisində xarici dəstəkçilərin köməyi ilə öz rejimi qurması son yüz ilin en böyük ədalətsizliklərindəndir. Nəzərə alınmalıdır ki, İranda farsların sayı iyirmi milyondan bir az çoxdu, o taylı-bu taylı Azərbaycan türkələrinin sayı (Hələ turan birliyinə üzv olan cəmi türkələrin sayını demirik-T.N.) bütün dünyadakı farsların sayından azı üç dəfə artıqdır. İçimzdə ne qəder manqurtlaşma siyaseti aparsalar da, sonda bu millet haqqını geri almaq üçün ayağa qalxmalıdır və qalxacaq. Hər kəs əmin olsun, tarixdə döndə-döndə sınaqlardan utancverici qorxaqlıq imici ilə çıxmış fars törökötütsün nə qəder aciz və qorxaq bir tayfa olduğu (Elə qardaşları ermənilər kimi-T.N.) yenə ortaya çıxacaq və indiki rejim tapdaqlar altında qalacaq. Nə qəder gec deyil bu reallığı anlamalırlar. Anlasalar, o zaman dəha ağılı düşüne və hərəkət edə bilərlər, gedən prosesləri təhlil edib türklər, o cümlədən Azərbaycan türkələrinin düşmən olmaq fikrindən vaz keçərlər. Əger həqiqətən müsəlmandırlarsa (Ki, buna şübhə etməyimizə kifayət qəder əsasımız var-T.N.), yada salmalıdırlar ki, islam peyğəmbəri Həzrəti Məhəmməd (S.S.) hədislərin bi-

slində, bu mövzu-da yazmaqdan həmişə ehtiyatlanmışam. Ən azından ona görə ki, eyni dinə mənsubuq və müştərək tariximiz var. Bir də ona görə ki, bu gün İran adlanan məməkətə otuz beş milyondan çox soydaşımız yaşayır və bizim ehtiyatsızlıq edib dediklərimizin, yadıqlarımızın heyfi onlardan alınır. Amma sor günlər baş verənlər bir qələm adamı, bir ictimai fəal kimi artıq səbr kasamı doldurdu. Nəhayət, yazmaya bilmədim və zorun də olsa qələmi əlimə aldım, daha doğrusu, bilgisayarın qarşısına kecdim.

Bu günlər tarixi hadisə kimi il-dönümüñi qeyd etdiyimiz “Əsrin Mütqaviləsi” imzalandığı zaman da, bəlkə də çoxlarının bilmədiyi bir faktı da, nəhayət xalqın diqqətinə çatdırmağa ehtiyac var. Müqavilə imzalanalar-imzalanmaz Azərbaycanın bu tarixi addımı attmasından, bununla faktiki müstəqilliyini təsdiq etməsindən əndişələnən iki dövlətdən biri olan İran hakimiyəti ölkəmizə irimiqyaslı hücumu keçdi. Həm də təkcə içimzdəki xurafat qurbanları vasitəsilə deyil, həm də sərhədlerimizə ordu yeritməklə Azərbaycanı təhdid etdi və bu müqavilənin həyata keçməsinə hər vasitə ilə mane olmağı çalıdı. O zaman molla rejimi hər şeyi hesablaşmışdı, tək bir şeydən başqa. Unutmuşdular ki, Azərbaycan adlanan, dünya okeanına yenice yol alan “gəmi”nin sükanı arxasında bütün dünyada, o cümlədən İrandan və ümumən şərqdə gedən siyasi prosesləri, el deyimi ilə deşək, “ovcunun içi kimi bilən”, bu proseslərdən ustalıqla baş çıxaran Ulu Önder Heydər Əliyev kimi qüdrətli kapitan var idi. İran başbənilərini gərək indi də unutmayıldalar ki, Azərbaycan adlanan həmin “gəmi”nin sükanı arxasında duran bugünkü “kapitan” da o böyük qüdrətdən İlaham alaraq yola çıxan və bu yolu sədəqətlə, uğurlu yaradıcılıqla və qətiyyətə davam etdirən, siyasi, diplomatik məhərəti ilə dönyanın ən nəhəng siyasetçilərini mat qoyan dövlət xadimidir.

İran rejiminin Azərbaycana



...Bu dəqiqə, Ermənistən, hə-sədə də olsa, gedən qatarın arxasında boylanıb özündən nağıl uyduranlarla doludur. Tə-bii ki, sonda onların ittiham obyektləri birdir: Nikol Paşinyan. Məsələn, onlara görə, əger xalq üç il əvvəl Nikolun yağılı vədlərinə inanıb onu ha-kimiyyətə gətirməsəydi, bu gün Azərbaycan nə Ermənistəni, nə də "artsax"ı belə zəlil günde qoymazdı.

...Əgər erməni xalqı 3 il əvvəl "ağıl-lı tərpenib" Nikolun "erməni inkişafı" barədə dediklərini "qoltuğuna verib" geri qaytarsayıdı, bu gün Türkiyənin bu ərazilərdəki hərbi iştirakı yalnız qurultılarda deyil, həm də Xəzər də-nizə çatmadı. Təsədüfi deyil ki, bu gün "artsax" ərazisində dalğanın hər Azərbaycan bayrağının yanında, yeni bir Türk bayrağı da "lövbər salıb".

...İndi "erməni yazılı" buna necə dözdüb, "tab getirsin..?"

...Deyim ki, bu barədə Ermənistən müdafiə nazirinin keçmiş müavini Ar-tak Zakaryan öz "Facebook" səhifəsin-də yazar.

Qeyd edilməlidir ki, erməni haki-

Ermənilər Türkiyədən "əlaqə" gözləyirlər...

miyyətində olarkən elə də "qaralılı" bir əməli ilə yadda qalmayıb" Zakaryan bu dəfə anti-qə, deyərdim lap, fi-losoflara layiq fikirlər sərgiləyir.

Məsələn o deyir ki, Qərb Ni-kolun nə çatma qışına, nə də keçəl ba-sına "aşiq olduğu" üçün onu gətirib erməni hakimiyyətində oturtmamışdı. Ni-kol Qərbə Ermənistəni regional oyundan çıxarmaq, Rusiyani sıxışdırmaq ve Türkiyənin şərqə yolunu açmaq üçün lazımlı olanın biri idi. Ona görə də ilk olaraq, Nikola hakimiyyət verildi, xalq ona inanıb onu əzizlədi, onun üçün "cəngə" qalxdı və...bu da axırı...

...Zakaryana görə, Ermənistəndəki vəziyyət bu gün, doğrudan da, gərgin-dir. Belə ki, artıq Syunik də yavaş-ya-vəz ermənilərin əlindən gedir. Ümidi-miz bir ruslara idi ki, görünür onlar da vəziyyəti gərginləşdirməkdən ehtiyat-lanırlar. Ona görə də vəziyyəti sabit-leşdirməyə çalışıb, balans rolunu oy-nayırlar.

Sabiq "hərbçiyə" görə, amma bu gün ermənilərə bir şey gün kimi aydın olub ki, əger Nikol hakimiyyətde olma-sayıdı, "artsax" a qarşı müharibədə Türkiyənin birbaşa iştirakı da olmazdı. Yəni Türkiyə olmasadı, Azərbaycan "qəhrəman erməni xalqına da heç vaxt qalib gələ bilmezdi"(")... "artsax" əldən getməyib yerinde qalardı...

Zakaryan burada bir şəyə də əminlik bildirir...ona görə, nə qədər ki, Ni-

kol erməni hakimiyyətindədir, o yene də Türkiyə ve Azərbaycanla "birləşib" Ermənistən ve erməni xalqına qarşı işləyəcək.


Zakaryana görə, Nikolun ruslara onların Ermənistəndəki herbçilərinə qarşı sərgilədiyi "pis münasibət" də ermənilərin "sonunu yaxınlaşdırın" amillərdən biri kimi qəbul edilməlidir.

...Maraqlıdır, gören Zakaryan doğrudanmı, gənc qızlarını təklif etdikləri rus əsgerlərinin sonadək ermənilərin arxasında dayanıb, onları qoruyacaq-larına emindi? Yəni doğrudanmı, Za-karyan başda olmaqla, əksər ermənilər bütün bunların nə vaxtsa, rus herb-çilərinin "pisini" vuracaqını qanımdıllar? Tarix boyu insan həmisi həyatda nail ola bilmədiyi amal uğrunda mübarizəyə can atı...daha küçədə qalmış erməni axılları üçün yox...

P.S: Ötən gün Ermənistənən baş-nazirinin mətbuat katibi Mane Gevorgyan, Ermənistən və Türkiyə nümayen-dələri arasında hələlik "heç bir elaqə"nın olmadığını, lakin olarsa, İrəvanın Ankara ilə ən yüksək səviyyədə dialoqa hazır olduğunu bildirib.

Yeri gəlmışkən xatırladəq ki, bir müddət bundan əvvəl erməni baş-nazir Gürcüstanlı həmkarı ilə görüş za-mani Türkiyə lideri ilə görüşmək üçün "minnətçi düşməsini" xahiş etmişdi. "İrəvan Today" saytı Nikolun, Zəngə-zur dəhlizinin açılması ilə Azərbaycan ilə Ermənistən arasındaki münasibət-lərdəki problemlərin aradan qalxacağına ümidi etdiyini bildirib.

Ağasəf Babayev



Firənglərin at oynatmaqlığı

Təhmasib Novruzov

Dünyada hər gün alınan yeni-yeni xəbərlərin içində itib-batırıq. Koronavirus bəlasından tutulmuş dünya güclərinin bir-birinə siyasi "atış-kaları"na qədər, mezmumun haqqının yeyilib, zalimin zülmənə dəstək verilməsindən tutmuş, dini təəssübəşliyin ifrat formasına qədər eşitmədiyimiz söz, qarşılaşmadığımız mövqə qalmayıb artıq. Dünya o günə qalib ki, firənglər, yəni Fransa adlanan dövlət də başlayıb özünü hege-mon dövlət kimi aparmağa. Guya kimse bilmir ki, vaxtile BMT-nin təhlükəsizlik şurasına daimi üzv olmasına sebəb ABŞ və Böyük Britaniyaya vassallıq eləmək məqsədile reallaşıb. Bilmirəm, bəlkə özüm də türk mənşəli olduğuma görə belə düşünürəm, amma içimdə firənglər türkərin müqayisəsini aparıram, ister tarixi döyüşənlək baxımdan, ister dövlətçilik tarixi baxımdan, istərsə də bəşəriyyətə baxımlı etdikləri mədəniyyət baxımdan firənglər türk-lər heç tərəziyə qoyulmağa belə layiq bilinmir. Ən azı, mən belə düşünürəm və mənim qənaətim bunu deməye əsas verir. Oxucum düşünməsin ki, mən firənglərin ermənipərəstliyinə görə onlara belə aşağılayıcı mövqedən ya-naşırıam. Əsla! Firənglərin də, onlar kimi erməni sevdalılarının hamısının da sərgilədikləri mövqeyə Azərbaycan və Türkiyə rəsmiləri kifayət qədər lazımlı və hamının istədiyi kimi kəskin cavablar verirlər. İndi bir köşə yazıda durub onlara nəsə deməye nə hacət? Sadəcə, firənglərin son vaxtlar özlərini dünyani idarə edən güclərle bir arada görməsi, dünya düzənинe təsir etməyə çalışması məni bu kəlamları yazmağa vadar elədi.

Bu günlərdə xəber yayıldı ki, Fransa dövləti ABŞ-da və Böyük Britaniyada olan fövqəladə və selahiyətli səfirlerini geri çağırıb (Qudurasan qurbağa...). Mən siyasetçi də deyiləm, siyasetçinəs da. Amma siyasetçilərdən və siyasetçilərdən öyrənmışım ki, bu cür addım siyasetdə və diplomatik münasibətlərdən on kəskin və ən son addım he-sab olunur. Mənəsi da odur ki, həmin dövlətlərə diplomatik əlaqələrə xitam verilir və bundan sonra düşmən müna-sibətin bünövrəsi qoyulur. Firənglər bu addımı onurla əla-qələndirirlər ki, niyə ABŞ və Böyük Britaniya Avstraliya ilə birləşib Çinin Sakit Okean hövzəsində hərbi gücünü artırmasına qarşı sənəd imzalayırlar? Burada, yeni firənglərin bu qərarı qəbul etməsində iki məqsəd ola bilər. Birincisi və ən inandırıcısı odur ki, dünənə kimi ABŞ-in vassalı ro-lunda çıxış edən firənglər Çinin yüksələşini görür və dostları ermənilər kimi mövqeyini dəyişib özünü Çine sırimaq istəyir. İkinci məqsəd də o ola bilər ki, dünənənə kimi tanıtıldırmağa çalışınsın. Əgər Fransa dünənənə taleyini hell etməyə girişəcəkə, onda vay dünənənə halına. Ən azı türkiyəyə və ümumən türk dünyasına münasibəti də bunu deməye əsas verir. Türkər o millətdir ki, Atillanın vasitəsilə Avropaya, o cümlədən firənglərə mədəniyyət gətirib. Türkər Makedoniyalı işğəndərin qurdugu nəhəng bir imperiyani darmadığın edib, dini mənsubiyyətindən asılı olmayaraq bütün Avropaya və Asiyaya edalet gətirən qüdrətli bir xalqdır. Tarixi sadalamaq fikrində deyiləm. Amma ele firənglərin tarixində yetişmiş yeganə güclü sərkərdə olan Napoleon Bonapartın bir fikrini xatırlatmaq istərdim: "Mənə türkərdən ibarət ordu verin, dünənənə zəbt eləyim!". Firənglərin ən böyük cəngavəri bunu deyirse, gərek onun nəvə-nəticələri də bunun fərqində olsunlar axı!. Türkərin, indiki zamanda Türkiyənin qabağında "at oynatmaq" fikri-nə düşməmişdən önce firənglər bunu düşünsələr, yaxşı olar.

Və bir də gərəkdir firənglər unutmasınlar ki, ötən əsrin ortalarında almanın, Adolf Hitlerin rehbərliyi altında o boyda firəngistəni cəmi ikicə aya işğal etdi. Əgər mehz indi meydan oxumaq istədiyi ABŞ və Böyük Britaniya olmasayı, o işğaldən canını qurtara da bilməyəcəkdi. Başına vurulan qapazın qarşısını alan dövlətlərə, bir az özüne gələn kimi dırsek göstərmək isə yer üzündə iki millətə xasdı: ermənilərə və firənglər! Görünür, elə onları bir-birinə bu qədər sevdiren də həmin xarakter birliyidir. Yəziq dünənə, gör ne günde qalmışan ki, Fransa sənin taleyinin hell olunmasına rol almaq isteyir. Bu yerde yenə Dərvish Məstəli şaha ehtiyac var deyəsən. Vəlixalarını, məlixalarını, kəlixalarını başına yihib firənglərin baş kəndi Parisi bir daha yerlə yeksan eləməyi çox vacibdi indi. Dünyamızın xilası və gələcəyin ədalətli dünyası namənə lazımdı bu. Amma bu dəfə gərəkdir elə dağlısan ki, bir də belə qurdu-maşa özündə güc tapmasın!..

Ərdoğan Paşinyanı qəbul edəcəkmi?

PARTİYA SƏDRİDƏN AÇIQLAMA

Ermənistən Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti ilə görüşmek arzusu və bu məsələdə Gürcüstan Baş nazirindən yardım istəməsi anlaşılandır". Bunu Si-Aya açıqlamasında ANAP-in sədri Abutalib Səmədov bildirib.

Onun sözlərinə görə, Ermənistən li-derinin keçmiş müsa-viri, təhlükəsizlik üzrə ekspert Tigran Abramyan son günlər Gorus-Qafan yolu-lunda yaranan problemlərdən gileylenib. "İki sahil" xəber verir ki, o, me-diya ya-verdiyi açıqlama-da Ermənis-tən hökuməti-nin alternativ yolu-layhiisinin uğurlu ol-mayacağını bildirib.

Abramyan:
Gorus-Qafan yolunun alternati-vi problemi həll etməyəcək

"Gorus-Qafan dövlətlərə avtomobil yolu-nun müxtəlif hissələrində baş verən son hadisələr göstərir ki, sərhədin bu bölgəndəki müvafiq təhlükəsizlik sistemləri ya işləmir, ya da ciddi nə-sazlıqlarla işləyir. Alternativ yolların qurulması problemi həll etməyəcək".

Qeyd edək ki, son günlər Azərbaycan Gorus-Qafan yolu-lunda qurulmuş postda İrandan gələn yük maşınları qanunu pozduğu üçün saxlamışdır. Bu-nun ardınca həmin yolda Ermənistənə məxsus avtobusda da qanuna zidd əməllərin qarşısı alınıb.


Onun sözlərinə görə, Ermənistən li-derinin keçmiş müsa-viri, təhlükəsizlik üzrə ekspert Tigran Abramyan son günlər Gorus-Qafan yolu-lunda yaranan problemlərdən gileylenib. "İki sahil" xəber verir ki, o, me-diya ya-verdiyi açıqlama-da Ermənis-tən hökuməti-nin alternativ yolu-layhiisinin uğurlu ol-mayacağını bildirib.

Onun sözlərinə görə, Ermənistən li-derinin keçmiş müsa-viri, təhlükəsizlik üzrə ekspert Tigran Abramyan son günlər Gorus-Qafan yolu-lunda yaranan problemlərdən gileylenib. "İki sahil" xəber verir ki, o, me-diya ya-verdiyi açıqlama-da Ermənis-tən hökuməti-nin alternativ yolu-layhiisinin uğurlu ol-mayacağını bildirib.

Gülyana



Ekspertlər: "İrəvanın BMT məhkəməsində Bakıya qarşı iddiası Paşinyanın çəşbaşlığına dəlalət edir"



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Ermənistən baş naziri Nikol Paşinyan dəfələrlə yüksək səslə bəyanatlar verib və İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Hətta bu proseslə bağlı hazırlıq işlərinin aparıldığı da əmin edib. Ancaq bir gün əvvəl erməni mətbuatı Ermənistən Azərbaycanı irqi ayrı-seçkilik etməkdə ittihad edərək BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi barədə məlumat yaydı. Erməni tərəfinin qaldırıldığı iddia ərzisində qeyd edilir ki, "Azərbaycan onilliklər ərzində Ermənistəni irqi ayrı-seçkiliyə məruz qoyub" və bu, başqa şeylərlə yanaşı, qırğınlar, işgəncələr və digər qanun pozuntuları ilə ifadə edilib.

Yəni, erməni tərəfi özünün saxalaşdırığı faktlarla o qədər qarışılıb ki, istəmədən özü də onlara inanıb. Ermənistən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırmaqla həqiqətən nəyə nail olmağa çalışır?

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov, Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mihail Neymakova, azərbaycanlı politoloq Tofiq Abbasov, ukraynalı jurnalist, keçmiş SSRİ ölkələrində milletlərarası və integrasiya proseslərində ixtisaslaşmış ekspert, islamşunas Qriqori Mavrov "Caliber" analitik mərkəzine şərhlərində bu məsələlərə toxunublar. Yazını oxucularımıza təqdim edirik.

A.Sakova görə, Paşinyanın çəşqin vəziyyətdədir və nə etdiyini anlamır.

"Mən Paşinyanın xarici siyasetinə çox şübhə ilə yanaşram. Yaxşı, başa düşürük ki, bu, onun səlahiyyətləri deyil. Mitinqlərde çıxışlar və hakimiyətdə nece qalmaq- bu onun üçün daha yaxın və başa düşüləndir. Nə indiki dövrədə bir sülh müqaviləsi, nə də onun iddiasında heç bir perspektiv görmürəm. Ordunu gücləndirmək, kadr sıçrayışı ilə məşğul olmamaq, mühabirəye hazırlanmaqla, irqlər və güc haqqında düşünməmək lazımdır"- A.Sakov deyib.

Öz növbəsində, T.Abbasov qeyd etdi ki, Ermənistən hökuməti bir tərəfdən anlaşılmaz bir qarışqlıqla girərək, nifaq mühiti yaradır və bu yalnız onun qeyri-peşkarlığını və siyasi savadsızlığını vurğuluyır.

"Bələ olan halda, heç bir inkişafdan səhbət gedə bilməz, çünki Ermənistən özünü inkişaf etdirmir və xüsusən də Azərbaycanın bu işinin qarşısını almağa çalışır. Tebii ki, məglubiyyət sindromu əsas rol oynayır, ona görə də müyyəyen bir dalğaya uyğunlaşmaq üçün Ermənistən hökumətinin və İrəvanın nə istədiklərini qərar vermələri lazımdır. Əgər sülh olarsa, yalnız bəyanatlar ve çıxışlar kifayət etməyəcək, çünki her hansı bir söz siyasi komanda, lider sözləriyle işlənərsə və həyata keçirilərsə inandırıcıdır: bu çoxdan bəri qurulmuş bir elitologiyadır və bu kontekstdə tebii ki, Paşinyanın hərəkətləri tənqidləre açıqdır. Bundan əlavə, o, özünü beynəlxalq ictimaiyyət qarşısında çox qeyri-ciddi bir insan halına getirib.

Ola bilsin ki, meydani ələ keçirəndə, kütłələri idarə edərək və məqsədinə çatanda gücü nisbətən



aslanlıqla əldə etdi. Mənə elə gelir ki, hakimiyəti fəth etmək, xalqını, ölkəsini ən dərin böhrandan çıxarmaq, Azərbaycana qarşı ardıcıl texribatlar səbəbiyle meydana gələn radikal bir ssenari ehtimalının qarşısını almaq üçün bir vasitə deyil, bir məqsəd idi. Sentyabrın 27-də əks-hükum əməliyyatı. Müharibə Ermənistən günahı ilə başladı və buna görə də dünya liderləri başa düşdülər ki, Azərbaycan öz ərzisində ədalətli bir səbəb uğrunda mübarizə aparır və məqsədlərinə çatacaq.

Azərbaycan məqsədine nail oludu və buna görə de indi Paşinyanın nece xırda, qeyri-ciddi, qeyri-inandırıcı göründüyüն görürük. Sülhə, müqavilə imzalamağa hazırlığı ilə bağlı verdiyi bütün vədlər



boş söz çevrilir və əksinə, köhnə texribatların necə tekrarlandığını, pulemyotların atəşini, Qarabağdaçı erməni quldur birləşməlerinin qalıqlarının özlərini xatırlatdığını, Şuşa istiqamətinə atəş açdığını görürük. Son məglubiyyətdən sonra bir aşağılıq kompleksinə sahib olduqları aydındır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşanın azad edilməsi üçün çox gözel bir hərbi-texniki əməliyyat idi. Ermənistən uduzan tərəf olduğunu və təcavüzkarın xeyrinə bir daha möcüze və ya yenidən

formatlaşdırma olmayıacagini başa düşmeliidirlər.

Buna görə də, daha çox əminəm ki, Azərbaycan Nikol Paşinyanın hər cür macəralı hərəkətlərinə və hiylələrinə məhəl qoymayaq və hazırda davam edən prosesi davam etdirəcək. Sosial-iqtisadi layihələrdən, neqliyyat elaqələrindən, o cümlədən Zengəzur dəhlizində danışıram ki, bu da bütün qonşu ölkələrin maraqlarına uyğundur və buna görə də kənarda qalmamaq üçün Ermənistən siyasi élitası və Paşinyan bir daha düşünməlidir.

Ədalət Məhkəməsinə müraciəti Nikol Paşinyanın həm daxili, həm də xarici siyaset məqsədlərinə uyğundur. Hələ yayda Ermənistən media məkanında Azərbaycan tərefinə güzəştlərinin vərilişini mümkün olan İrəvanla Bakı arasında mümkün ictimaiyyətə açıq olmayan danışıqlar haqqında versiyalar olunduqca feal şəkildə müzakirə edildi. 2021-ci ilin payızında bu cür sözsöhbətlər daha səx müzakirə ediləcək.

Bu müddət ərzində Ermənistən daxilində müxalifin aktivliyi də arta biler - Milli Məclisin müxalif "Ermənistən" fraksiyasından olan vitse-spikeri İşxan Saqelyanın küçə etirazlarının yenidən başlayacağı fikri heç də səbəbsiz deyil, çünki Ermənistən dövlətçiliyi təhlükə altındadır.

Bu şəraitdə kütləni ən yaxşı formada hakimiyətə sadıq saxlamaq üçün Nikol Paşinyanın komandası üçün alternativ gündəm əhəmiyyətli olacaq. Cox güman ki, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən süjetin daxili siyasi

Yazı Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə
"İctimai və dövlət maraqlarının müdafiəsi"
istiqaməti çərçivəsində hazırlanıb.

Prosesi ağıl süzgəclərindən keçirin və daxili müqavimət silahlarını yerə qoyub Azərbaycanın ərazi bütövlüyünü tanının və sülh müqaviləsi imzalayıb. Ermənistən buna daha çox ehtiyacı var və əger İrəvan özünü diaspora və kilsə əsərətindən azad edərsə, Paşinyan və erməni xalqı bundan yalnız faydalananacaq ", - deyə T. Abbasov bildirib.

M.Neymakov hesab edir ki, Ermənistən hökuməti üçün xarici siyaset arenasında güzəştə deyil, mübarizəyə yönəldiyini vurğulamaq vacibdir.

"Ermenistanın BMT Beynəlxalq

əhəmiyyəti nisbətən məhdud ola-

caq. Öz növbəsində payızın əvvəlində, həm də ilin sonunda beynəlxalq vasitəcılərin Qarabağ ətrafində veziyətlə bağlı danışıqlar prosesinə diqqəti artır. Bu, həm də xarici KİV-lərin bölgədəki veziyətə diqqətinin müyyən qədər artması anlamına gələ bilər (elbette ki, bu mövzunun onlar üçün önemli olması sırr deyil). Bu şərtlər altında rəsmi İrəvan Qarabağ münəaqışasının tarixi ilə bağlı mövqeyinə əlavə olaraq diqqəti cəlb etməyə çalışacaq - və BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət bu problemi həll etmək üçün atılan addımlardan biri ola bilər.

Ola bilsin ki, İrəvan da bu iddianın, məsələn, 2022-ci ilə prezident seçkisi kampaniyasına həzərliq görüldüyü və Emmanuel Makron da daxil olmaqla bir çox siyasetçilərin Cənubi Qafqazdakı veziyətin ən azından ictimaiyyəti tərəfindən müzakirə ediləcəyi Fransanın Ermənistən probleminə əlavə diqqətinini çəkməsinə kömək edəcəyinə ümidi edir.

Aydındır ki, məsələn, Fransada geniş bir auditoriya bu xəbəri yalnız arxa planda qəbul edəcək, amma buna baxmayaraq bu məsələ İrəvanın beynəlxalq informasiya məkanında mövqeyini tebliğ etmek üçün kampaniyanın tərkib hissələrində birinə çevrilecək" - M.Neymakov bildirib.

Q.Mavrov qeyd edir ki, müharibə vəziyyətində olan dövlətlərin qarşılıqlı iddiaları dünyada çox geniş yayılmış bir təbliğdir.

"Bu, Ermənistən Azərbaycana qarşı ilk və yəqin ki, son iddiası deyil. Azərbaycanla Ermənistən arasında hökmələr və yurisdiksiyalar savaşı qarşılıqlı münasibətlərin potensial normallaşmasına baxmayaraq davam edəcək.

Prinsipcə, tərəflər bir-birlərinə atəş açmağı dayandırsalar və öhdəliklərinə əməl etsələr, iki dövlət arasındakı problemlərin və ziddiyətlərin həlli üçün əsas vasitələrən biri məhkəmə çəkişmələri olacaq.

Bir tərəfdən Azərbaycanla Ermənistən, digər tərəfdən də Ermənistənla Türkiye arasında münasibətlərin normallaşmasının dostluq münasibətlərinin qurulmasına getirib çıxaracağı ehtimalı azdır.

Bundan əlavə, Ermənistən çox təzyiq vasitələrinin olmadığı nəzərə alsaq, erməni tərəfinin əsas alətine çevrilən məhkəmə davalarıdır, lakin bu alət Azərbaycana yaxşı məlumdur və İrəvanın mövqeyini birtehər gücləndirə biləcəyi ehtimalı azdır" - deyə Q. Mavrov bildirib.

Tərcümə - Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

21 sentyabr

COVID pasportu olmayan taksilərin fəaliyyəti DAYANDIRILIR?

Sərnişin daşımada təhlükəsizliyi təmin etmək məqsədile taksi sürücüləri qarşısında her iki doza vaksinleşmək tələbi qoyulub. Bu gün kim taksi sürücüsüdür? Sualına da hələ cavab tapmamışq". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elmedi Məradlı deyib.

Onun sözlərinə görə, biz əvvəlcə bilməliyik ki, taksi sürücüsü deyəndə kimi nəzərdə tutur: "Elə adam var ki, maaşı azdır, axşam işdən sonra maşınının üzərinə şahmat qoyub təksicişlik edir. Biz bu insanlara da taksi sürücüsü deyirik, ömrünü, gününü bu sahəyə həsr eləmiş insanlara da taksi sürücüsü deyirik. Bu baxımdan əvvəlcə müəyyənləşdirmək lazımdır ki, maşınının üzərinə şahmat qoyanların hamısı taksi sürücüsüdürmü? Onların fərqlənmə nişanı varmı? Onlar dövlətə rüsum ödəyirlərmi? Əvvəlcə bu məsələlər müəyyənləşdirilməlidir. Daha sonra isə bu proses həyata keçirilməlidir. Hər bir halda istənilən bir sahədə qayda-qanunun yaradılması çox vacibdir. Təəssüflər olsun ki, taksi fəaliyyəti ilə bağlı qayda-qanun hələ də mövcud deyil. Xaotik vəziyyət hökm sürür. Bu baxımdan da Daxili İşlər Nazirliyinin irəli sürdüyü tələbin necə gerçəkləşəcəyi müxtəlif suallar doğurur. Ancaq təhlükəsizlik baxımından, sərnişinlərlə çox ünsiyətdə olduğu baxımdan taksi sürücülərinin peyvəndlənməsi çox vacibdir".



Arzu Qurbanzadə

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş hamilələrin müalicəsi narahatedici məsələlərdir. Hamilə qadınların koronavirüsə əlaqədar problemləri daha çox hamiləliyin üçüncü trimestrində baş verir.

AZƏRTAC xəbər verir ki, həkim-ginekoloq Nərmin Məradova bu barədə deyib: "Üçüncü trimestr hamiləliyin 28-ci həftəsindən sonrakı dövrə deyilir. Koronavirusun hamilələrdə başlıca riskləri erkən doğuş, erkən suların gəlməsi, ciftin erkən ayrılması və COVID-19-la yanaşı digər virus infeksiyalarının baş qaldırmasıdır. Eyni zamanda üçüncü trimestrdə uşaqlığın

Həkim-ginekoloq: hamilələrin koronavirus müalicəsi adı qaydada icra edilir



böyməsi ilə əlaqədar diafragma daha çox sıxlığına görə yuxarı qalxır və nəticədə ağıcyerlər kiçilir. Bu isə venitiliyasiya problemlərinə səbəb

olur".
Onun dediyinə görə, hamilələrin koronavirus müalicəsi adı qaydada icra edilir: "Yalnız yanaşı olaraq döln

ana bətnindəki ürək döyüntü-lərini tez-tez təyin etmək lazımdır. Baş vere biləcək problemləri izləmək üçün xəstə daim nəzarətdə saxlanılmalıdır. Həmin problemlərdən istənilən biri müşahidə edilirsə, xəstəyə uyğun olaraq ya erkən keysəriyyətə eməliyyatı, ya da normal doğuş təyin edilməlidir".

Həkim-ginekoloq qeyd edib ki, hamilə qadınlar koronavirus əleyhinə peyvənd ediləndən sonra onun immuniteti aşağı düşməsi ilə əlaqədar olaraq göbəlek, genital herpes virusları arta bilər. Ona görə də hamilələr baş verən dəyişiklikləri vaxtında aşkarlamalı və müalicəyə başlamalıdır.

Nar" ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyeva (692,5 bal) mobil operator tərəfindən müasir smart-fonlar, "Nar" nömrələri və hədiyyə kartları təqdim edildi.

"Azerfon"un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: "Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız mü-

"Nar" qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı



nasibətələ sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmət-keşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmil-leşdirərək öz ixtisasınızın pəşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksiniz. Sizsin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əmin-nəm".

Qeyd edək ki, təhsil, maarif-

lənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq "Nar"ın KSM strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında etrafı məlumatı nar.az sehifəsindən əldə etmək olar.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələrin.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə Azərtac, SİA informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600

QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanın
"Avroviziya-2022"də
iştirakı təsdiqləndi



Gələn il İtaliyada keçiriləcək "Avroviziya-2022" mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiq lenib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən SİA-ya verilən məlumatə görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib. Qeyd edək ki, dünyanın en baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. "Avroviziya-2022" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayənde heyətin rehbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

**Tovuzda avtomobildə
19 kiloqram
marixuana tapılıb**

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 17-də saat 14 radələrində Hunanlar kəndi ərazisində kənd sakını, barendə Cinayət Məccəlesi-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdardan artıq miqdarda əldə etme, saxlama, hazırlanma, emal etme, daşma) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etme - külli miqdarda töredildikdə) maddələri ile cinayət işi olan, əvveller məhkum olmuş C.Əliyevin idarə etdiyi "VAZ-2108" markalı avtomobile saxla işarəsi veriblər.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatə görə, sürücü hərəkəti davam etdirərək maneeyə vurub. Avtomobile baxış zamanı oradan 19 kiloqram marixuana aşkarlayaraq götürüllər. Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

lənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq "Nar"ın KSM strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında etrafı məlumatı nar.az sehifəsindən əldə etmək olar.